

Test: AAA_0406Y#01#Q16#01#700

Fenn: 0406Y Pul və banklar

Sual sayı: 700

1) Sual: Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- A) Dövlət tərəfindən
- B) Sövdələşən tərəflər tərəfindən
- C) Əmtələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə
- D) Hər bir mal qrupu üzrə mərkəzdləşdirilmiş qaydada

2) Sual: Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- A) Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
- B) Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
- C) Nağd dövriyyəyə nağdsız dövriyyəyə uyğun olduqda
- D) Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında

3) Sual: Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyanı yerinə yetirirlər:

- A) Dəfinə
- B) Dünya pulu
- C) Tədiyə vasitəsi
- D) Dəyər ölçüsü

4) Sual: Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər:

- A) Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
- B) Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
- C) Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda
- D) Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə

5) Sual: Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- A) Çox məhduddur
- B) Daralır
- C) Genişlənir
- D) Sabit qalır

6) Sual: Pul dəyərinin müstəqil formasıdır.

- A) Mübadilə
- B) İstehlak
- C) Əmtəə
- D) Maliyyə

7) Sual: Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- A) Ancaq mənəvi
- B) Məhdud saydakı
- C) Bütün
- D) Ancaq maddi

8) Sual:Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- A) Monetarist
- B) Rasionalist
- C) Təkamül
- D) Psixoloji

9) Sual:Nominal dəyəri dəyər nişanələri puldur:

- A) Müəyyən olunmayan
- B) Real dəyəərə müvafiq olan
- C) Real dəyərindən aşağı olan
- D) Real dəyərdən yuxarı olan

10) Sual:Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- A) Yığım vasitəsi
- B) Tədavül vasitəsi
- C) Dəyər ölçüsü
- D) Tədiyə vasitəsi

11) Sual:Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- A) Dəyər ölçüsü
- B) Tədiyə vasitəsi
- C) Tədavül vasitəsi
- D) Yığım vasitəsi

12) Sual:Pulun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- A) Dəyər ölçüsü
- B) Tədavül vasitəsi
- C) Tədiyə vasitəsi
- D) Yığım vasitəsi

13) Sual:Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- A) Yığım vasitəsi
- B) Tədiyə vasitəsi
- C) Tədavül vasitəsi
- D) Dəyər ölçüsü

14) Sual:əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- A) Dəyər ölçüsü
- B) Tədiyə vasitəsi
- C) Yığım vasitəsi
- D) Tədavül vasitəsi

15) Sual:əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- A) Dəyər ölçüsü
- B) Tədavül vasitəsi**
- C) Tədiyə vasitəsi
- D) Yığım vasitəsi

16) Sual:əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- A) Dəyər ölçüsü**
- B) Tədavül vasitəsi
- C) Tədiyə vasitəsi
- D) Yığım vasitəsi

17) Sual:Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır:

- A) Lombard
- B) Netto
- C) Uçot**
- D) İnhisarçı

18) Sual:Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:

- A) Tədavül vasitəsi**
- B) Tədiyə vasitəsi
- C) Dəyər ölçüsü
- D) Yığım vasitəsi

19) Sual:Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:

- A) Yığım vasitəsi
- B) Tədiyə vasitəsi
- C) Dəyər ölçüsü**
- D) Tədavül vasitəsi

20) Sual:Pulun mövcudluğunun zəruri əsası

- A) Dövlətin maliyyə ehtiyacları
- B) Xarici iqtisadi əlaqələr
- C) Əmtəə istehsalı və əmtəə tədavülü
- D) Mərkəzi və kommersiya banklarının tələbatı**

21) Sual:Pulun meydana gəlməsinin ilkin şərti

- A) Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
- B) Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləçsinə keçid**
- C) Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- D) İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan bazarların meydana çıxması

22) Sual:Pul ... ümumi ekvivalentidir.

- A) Mübadilə dəyərinin
- B) Mal və xidmətlərin dəyəri**
- C) İstehlak dəyərinin
- D) Tam dəyərli pulların çəkisinin

23) Sual:Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə əks etdirir.

- A) Tam**
- B) Pul
- C) Ümumi
- D) Sadə

24) Sual:Nominal dəyərləri pullar tam dəyərlidir.

- A) Bazarda kortəbii müəyyən olunan
- B) Real dəyərindən aşağı olan
- C) Real dəyərini üstələyən
- D) Real dəyərə müvafiq olan**

25) Sual:Bir əmtəənin dəyərini digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- A) Sadə**
- B) Tam
- C) Ümumi
- D) Pul

26) Sual:Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır?

- A) Forfeytinq
- B) Dempinq
- C) Barter**
- D) Faktoring

27) Sual:əmtəənin dəyərini pul ilə ifadəsi kimi çıxış edir:

- A) Gəlir
- B) Mənfəət
- C) Rentabellik
- D) Qiymət**

28) Sual:Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- A) Pul-əmtəə-pul**
- B) Əmtəə-pul-əmtəə
- C) Əmtəə-əmtəə- pul
- D) Pul – borc öhdəliyi- əmtəə

29) Sual:Müasir pullar:

- A) Qızıla dəyişdirilmir
- B) Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- C) AR Mərkəzi bankında qızıla dəyişdirilir
- D) AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.

30) Sual: mövcud olduqca pul mövcud olacaqdır:

- A) Əmtəə istehsalı
- B) Valyuta bazarı
- C) Fond bazarı
- D) Veksel mübadiləsi

31) Sual: Pulun funksiyaları deməkdir:

- A) Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
- B) Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü**
- C) Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- D) Kreditə verilmiş pulun qiyməti

32) Sual: Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- A) Yalnız tam dəyərli
- B) Yalnız natamam dəyərli
- C) Tam və natamam dəyərli
- D) Kağız və kredit

33) Sual: Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- A) Əmtəə mübadiləsində vasitəçi
- B) Borc öhdəliklərinin ödəmə vasitəsi
- C) Ümumi dəyər etalonu
- D) Yığılma və əmanət vasitəsi

34) Sual: Pul hansı funksiyaları yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- A) Tədavül vasitəsi
- B) Tədiyyə vasitəsi
- C) Dəyər ölçüsü
- D) Yığılma vasitəsi

35) Sual: Pul hansı halda tədiyyə vasitəsi funksiyasını yerinə yetirir:

- A) Yalnız əmtəə tədavülü sferasında
- B) Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində**
- C) Yalnız qeyri-əmtəə ödənişləri sferasında
- D) Yalnız maliyyə əməliyyatları zamanı

36) Sual: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- A) Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda**

- B) Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
- C) Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
- D) Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə

37) Sual:Pulun tədiyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- A) Əmtəə-pul- əmtəə
- B) Pul-əmtəə-pul
- C) Əmtəə-pul-borc öhdəliyi
- D) Əmtəə-borc öhdəliyi – pul

38) Sual:Pul tədiyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılışması:

- A) Daima baş verir
- B) Dövri olaraq baş verir
- C) Yalnız nağd hesablaşmalarda baş verir
- D) Baş vermir

39) Sual:Dəfinə yığımdan fərqli olaraq:

- A) Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
- B) Məqsədli təyinata malikdir, tədiyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
- C) Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
- D) Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.

40) Sual:Pul yığımını ola bilər:

- A) Nağd və nağdsız formalarda
- B) Yalnız nağd formada
- C) Yalnız nağdsız formada
- D) Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə

41) Sual:Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- A) Dünya pulu
- B) Tədiyə vasitəsi
- C) Dəyər ölçüsü
- D) Tədavül vasitəsi

42) Sual:Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- A) Əmtəələrin mübadiləsində vasitəsi
- B) Borc öhdəliklərinin ödənilməsində vasitəçi
- C) Yığım və əmanət vasitəsi
- D) Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent

43) Sual:Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- A) İdeal, xəyal edilən

- B) Ancaq real
- C) Ancaq nağdsız
- D) İdeal və real

44) Sual:Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- A) Əmtəə təklifini xeyli qabaqlamaladır
- B) Əmtəə təklifindən xeyli aşağı olmalıdır
- C) Vaxt keçdikgə azalsın
- D) Əmtəələrin təklifinə uyğun olmalıdır.

45) Sual:Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- A) Yalnız tam dəyərli pullar
- B) Yalnız dəyər nişanələri
- C) Tamdəyərli pullar və dəyər nişanələri
- D) Yalnız nağdsız pullar

46) Sual:Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- A) Əmtəələrin mübadiləsində vasitəçilikdə
- B) Borc öhdəliklərinin ödənilmə vasitəsində
- C) Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
- D) Yığım vasitəsi və pul apıtımında

47) Sual:Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- A) Yalnız real pullar
- B) İdeal pullar
- C) İdeal və real pullar
- D) Yalnız nağdsız pullar

48) Sual:Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- A) Əmtəə-pul-əmtəə
- B) Pul-əmtəə-pul
- C) Əmtəə-borc öhdəliyi-pul
- D) İstehsal – bölgü- mübadilə – istehlak

49) Sual:Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- A) Yalnız müxtəlif ölkələrin kommertiya bankları arasındakı
- B) Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
- C) Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı
- D) Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı

50) Sual:Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- A) Yalnız ixrac edənlərə
- B) Yalnız alıcı dövlətin hökumətinə
- C) İxrac və idxal edənlərə
- D) Yalnız idxalçılara

51) Sual:Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- A) Dönərli olmayan
- B) Sərbəst dönərli**
- C) Qismən dönərli
- D) Tədavül olunmayan

52) Sual:Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- A) Müəyyən edilmirdi
- B) Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- C) Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi**
- D) Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.

53) Sual:əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- A) Kredit**
- B) Faktoring
- C) Forfeyting
- D) İcarə

54) Sual:Hansı pul vahidləri beynəlxalq vahildir:

- A) SDR, ekü və avro
- B) Ekü və dollar
- C) SDR və avro
- D) SDR və ekü**

55) Sual:Pul yığımları mövcud olur:

- A) Yalnız fərdi sahibkarlıq sferasında
- B) Maddi istehsal sferası və fərdi şəxslərdə**
- C) Yalnız ayrı-ayrı şəxslərdə
- D) Yalnız maddi istehsal sferasında

56) Sual:Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- A) Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- B) Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında**
- C) Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
- D) Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında

57) Sual:Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- A) Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- B) Müəyyən olunmur
- C) Pul vahidinin metal çəkisinə uyğun gəlir
- D) Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir.**

58) Sual:Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- A) Genişlənir
- B) Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- C) Dəyişilməz qalır
- D) Azalır**

59) Sual:Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır:

- A) Dəyər ölçüsü**
- B) Tədavül vasitəsi
- C) Yığım vasitəsi
- D) Tədiyə vasitəsi

60) Sual:Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- A) Yalnız veksellərin tətbiqi zamanı baş verir
- B) Heç vaxt baş vermir
- C) Yalnız nağdsız formada
- D) Daima baş verir**

61) Sual:Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- A) Xarici**
- B) Daxili
- C) Mənəvi
- D) Mövsümi

62) Sual:əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- A) Dəyəri**
- B) İstehlak dəyəri
- C) Valyuta kursu
- D) Mənfəəti

63) Sual:Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir:

- A) Pul
- B) Tam
- C) Ümumi**
- D) Sadə

64) Sual:bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- A) Debet
- B) Müddətli
- C) Kredit-debet
- D) Kredit**

65) Sual:eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- A) Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə
- B) Yalnız bankın müxbir hesabı vasitəsilə
- C) Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- D) Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə

66) Sual:kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- A) Embosso
- B) Avtorizasiya
- C) Ekvayriinq
- D) Domisilyasiya

67) Sual:ötürücü imza (indossamentin) ilə verilən çeklər:

- A) Orderli çek
- B) Adlı çek
- C) Təqdimatlı çek
- D) Pul çeki

68) Sual:ölkə ərazisində banklar arasında hesablaşmalar:

- A) Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- B) Yalnız bankların müxbir hesabları vasitəsilə
- C) Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və kliriinq hesablaşma əsasında
- D) Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə

69) Sual:hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün bankın razılığı:

- A) Ekvayriinq
- B) İnkasso
- C) Embosso
- D) Avtorizasiya

70) Sual:çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülürsə bu çek:

- A) Təqdim olunana çek
- B) Orderli çek
- C) Adlı çek
- D) Pul çeki

71) Sual:Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- A) Orderli çek
- B) Adlı çek
- C) Təqdimatlı çek
- D) Pul çekləri

72) Sual: qarşılıqlı ödənişlərin zəfotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- A) İstənilən hesablaşma sənədləri
- B) Yalnız ödəmə tapşırıqları
- C) Yalnız ödəmə –tələbnamə tapşırıqları
- D) Yalnız hesablaşma çekləri.

73) Sual: aşağıdakı çek ötürülə bilməz.

- A) Pul çeki
- B) Təqdimatlı çek
- C) Orderli çek
- D) Adlı çek

74) Sual: Ödənişin çeki banka təqdim edən şəxsə ödənilməyi çek necə adlanır?

- A) Pul çeki
- B) Adlı çek
- C) Təqdimatlı çek
- D) Orderli çek

75) Sual: banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- A) Hesab-qaiməyə əsasən
- B) Hesablaşma sənədlərinə əsasən
- C) Nəqliyyat sənədlərinə əsasən
- D) Uyğunluq sertifikatına əsasən

76) Sual: Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- A) Orderli çek
- B) Təqdimatlı çek
- C) Pul çeki
- D) Adlı çek

77) Sual: nağdsız hesablaşma formasına aid deyil:

- A) Çeklər
- B) Səhm və istiqrazlar
- C) Akkreditivlər
- D) Ödəmə tapşırığı

78) Sual: banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- A) Mümkün deyil
- B) Məhdudiyətsiz mümkündür.
- C) Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
- D) Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.

79) Sual: Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- A) banklara mülkiyyət formasına görə
- B) banklara mülkiyyətin yeknəsəkliyi ilə
- C) yalnız dövlət bankının fəaliyyəti imkanı ilə
- D) banklara mülkiyyət forması müxtəlifliyi ilə.**

80) Sual:... .. Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- A) uzun müddətli
- B) qısa müddətli**
- C) vaxtı keçmiş
- D) ödəniş vaxtı uzadılmış

81) Sual:Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir:

- A) kreditləşmə müddətinə görə
- B) kredit idarələrinə görə
- C) Kreditin formalarına görə
- D) kredit təşkilatlarının əməliyyat növünə görə**

82) Sual:bankın müştərisi hansı məbləğə çek yaza bilər.

- A) İstənilən məbləğdə
- B) Yalnız malgöndərənə olan borcu məbləğində
- C) Bankda depozitə qoyduğu məbləğdə
- D) 1000 manata bölünən istənilən məbləğdə

83) Sual:vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr:

- A) mümkündür
- B) mümkün deyil
- C) yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür
- D) yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.

84) Sual:hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.

- A) Bütçə təşkilatı
- B) Kommersiya təşkilatı
- C) dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti
- D) dövlət bələdiyyə orqanı

85) Sual:..... plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir.

- A) Müddətli
- B) Debet**
- C) Kredit-debet
- D) Kredit

86) Sual:fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:

- A) Mümkündür
- B) Qeyri-mümkündür**
- C) Mərkəzi Bankın razılığı ilə mümkündür.
- D) Adlı çəklər olduğu zaman mümkündür.

87) Sual: Azərbaycan banklarının buraxdığı çəklər ... ərazilərdə dövr edə bilər:

- A) MDB dövlətlərində
- B) Rusiya və Belorusiyada
- C) Keçmiş SSRİ respublikalarında
- D) Yalnız ölkə ərazisində**

88) Sual: çek kitabçalarının blank formaları müəyyən edilir:

- A) Mərkəzi Bank tərəfindən
- B) Maliyyə Nazirliyi tərəfindən
- C) AR Hökuməti tərəfindən
- D) Mili Məclis tərəfindən

89) Sual: çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- A) Yalnız fiziki şəxslər arasında
- B) B. Yalnız hüquqi şəxslər arasında
- C) Hüquqi və fiziki şəxslər arasında
- D) Yalnız kommersiya bankları arasında

90) Sual: ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər:

- A) Məlgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
- B) Məlgöndərən başqa bankda hesabı açıldıqda
- C) Akkreditiv geri çağırılmayan olduqda
- D) Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə**

91) Sual: emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- A) örtülmüş
- B) kommersiya
- C) örtülən
- D) Qeyri-kommersiya

92) Sual: akkreditivin müsbət cəhəti:

- A) Sövdələşmənin tərtibatının sadəliyi
- B) Əmtəə dövriyyəsinin tezliyi
- C) Məlgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.
- D) Əlavə xərclərin az olması.

93) Sual: akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:

- A) Mərkəzi Bank tərəfindən

- B) Maliyyə nazirliyi tərəfindən
- C) Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən
- D) Alıcı və satıcı arasında müqaviləyə əsasən

94) Sual:akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:

- A) Bir neçə malgöndərən üçün istifadə edilə bilməz və ya ünvanı dəyişdirilə bilər.
- B) Yalnız bir malgöndərənə şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.
- C) Yalnız nağd pula ödənilə bilər.
- D) Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.

95) Sual:akkreditiv üzrə nağd pulun ödənilməsi:

- A) Mümkün deyil
- B) Mümkündür
- C) Bank-emitentin razılığı ilə mümkündür
- D) Mərkəzi Bankın razılığı ilə mümkündür.

96) Sual: malgöndərən razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:

- A) Geri çağırılan
- B) Orderli
- C) Klassik
- D) Geri çağırılmayan

97) Sual:alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırığa əsasən hesablaşmanın aparıldığı forma adlanır.

- A) Akkreditiv
- B) İnkasso
- C) Veksel
- D) Çeklərlə hesablaşma

98) Sual:emitent-bank tərəfindən malgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:

- A) Geri çağırılmayan
- B) Klassik
- C) Geri çağırılan
- D) Orderli

99) Sual:akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:

- A) Məhsulun yüklənməsindən sonra
- B) Məhsulun yüklənməsindən əvvəl
- C) Məhsulun alıcıya çatdırılmasından sonra
- D) Avans ödəmədən sonra

100) Sual:Çeklər müştərinin hansı hesabından ödənilir?

- A) Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdən
- B) Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
- C) Tranzit hesabdən
- D) Valyuta hesabından

101) Sual:akkreditivin bütün məbləğinin emiten-bankın icraçı bankda olan hesabından silinməsi hüququnun verilməsi ilə müşayiət olunan icraçı bankda açılan akkreditiv:

- A) Örtülmüş
- B) kommersiya
- C) Qeyri-kommersiya
- D) Örtülməyən

102) Sual:akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:

- A) Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
- B) Əmtəə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat dövriyyəsiindən yayınması
- C) Malgöndərənə alıcı tərəfindən ona təqdim edilən mala görə zəmanətin verilməməsi.
- D) Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması

103) Sual:..... hesablaşma forması, emiten-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicisindən vəsaitin qəbul edilməsini yerinə yetirən bank əməliyyatıdır.

- A) İnkasso
- B) Akkreditiv
- C) Çeklərlə hesablaşma
- D) Veksel hesablaşması

104) Sual:müddətli ödəmə tapşırıqları istifadə edilir:

- A) Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə
- B) Yalnız avans hesablaşmalarda
- C) Yalnız malların yüklənməsində
- D) Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə

105) Sual:tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:

- A) Geri çağırılan və geri çağırılmayan
- B) Açıq və qapalı
- C) Adlı və orderli
- D) Müddətli, tələbolunanadək, təxirəsalınmış.

106) Sual:bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:

- A) A. Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında
- B) B. Ödəyicinin hesabında vəsaitin olduğu halda
- C) C. Ödəyici kommersiya təşkilatı olduğu halda
- D) D. Vəsaiti ödəyən və vəsaiti qəbul edən tərəfə eyni bankda xidmət göstərilirsə

107) Sual: hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:

- A) Akkreditiv
- B) Ödəmə tələbnamə
- C) Ödəmə tapşırığı
- D) Çeklər

108) Sual: İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- A) Barter sövdələşmələri:
- B) Kartoçka və mal talonları.
- C) Pul.
- D) Mal buraxılışının müəyyən olunan normaları.

109) Sual: İnflyasiya prosesləri:

- A) Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır.
- B) Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.
- C) Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- D) Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.

110) Sual: Pulun dövlət hakimiyyətinin simvolarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- A) Nominalist.
- B) Metallist.
- C) Keynesian.
- D) Monetarist.

111) Sual: Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- A) Mal istehsalçıları arasında rəqabətdə.
- B) İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə.
- C) Kortəbii qiymət qoyma ilə.
- D) Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə.

112) Sual: Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- A) Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- B) Ölkənin qızıl valyuta ehtiyatlarının həcminin hesablanmasında.
- C) İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanmasında.
- D) Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində.

113) Sual: Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- A) İxtisar olunur.
- B) Genişlənir.
- C) Dəyişməz qalır.
- D) Ancaq istehsal sferasında genişlənir.

114) Sual:Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- A) Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
- B) Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- C) Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir.
- D) Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.

115) Sual:Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- A) Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla
- B) Mərkəzləşdirilmiş qaydada.
- C) Kortəbii.
- D) Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.

116) Sual:Planlı iqtisadiyyatda pula əsasən yanaşılırdı:

- A) İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
- B) İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.
- C) Kapital və ya öz-özünə artan dəyər kimi.
- D) Yığım vasitəsi və sərvətin artırılması kimi.

117) Sual:Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- A) Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
- B) Pulun yaranmasının qeyri əmtəə xarakteri.
- C) İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi
- D) Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları.

118) Sual:Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır:

- A) Xarici iqtisadi əlaqələrin geniş inkişafı və pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.
- B) Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurirəti ilə.
- C) Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.
- D) Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.

119) Sual:Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

- A) Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.
- B) Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
- C) Tələb və təklifin təsiri ilə kortəbii qaydada.
- D) Tədavüldə olan pul kütləsi ilə

120) Sual:A.Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir:

- A) Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq.

- B) Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.
- C) Tələb və təklifin sərbəst təsiri altında kortəbii.
- D) Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılı olaraq.

121) Sual:Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur:

- A) Qiymətqoyma proseslərinin kortəbiiyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.
- B) Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını**
- C) Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi
- D) Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.

122) Sual:Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

- A) Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.
- B) Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.
- C) Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.
- D) [yMəşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur.**

123) Sual:Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

- A) Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir.**
- B) Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
- C) Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
- D) Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır.

124) Sual:Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

- A) Əmtələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
- B) təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
- C) Pulun yığılmasını stimullaşdırılmasına
- D) Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə**

125) Sual:İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədavüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır:

- A) Nominalist.
- B) Metallist.**
- C) Keynesian.
- D) Monetarist.

126) Sual:ərazi idalərinin ehtiyat fondunda saxlanılır:

- A) Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı.**
- B) Ölkənin qızıl valyuta ehtiyatı.
- C) Ancaq xırda metal sikkələrin ehtiyatı.
- D) Yarasız nağd pul.

127) Sual:... .. multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- A) Kredit.
- B) Depozit.
- C) Bank.
- D) Maliyyə.

128) Sual:ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- A) Müəssisələrə.
- B) Əhaliyə.
- C) Kommersiya banklarına
- D) Bələdiyyə orqanlarına.

129) Sual:... .. multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- A) Kredit.
- B) Depozit.**
- C) Bank.
- D) Maliyyə.

130) Sual:Hesablaşma-kassa mərkəzinin... .. yerləşən pulun hərəkət edir :

- A) Dövriyyə kassasında
- B) Ehtiyat fondunda.
- C) Dövriyyə kassasında və ehtiyat fondunda
- D) Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.

131) Sual:Gündəlik emissiya balansı tərtib edilir:

- A) Ərazi idarəsi və kommersiya bankları ilə birgə.
- B) Kommersiya bankları tərəfindən.
- C) Mərkəzi bankın idarə heyəti tərəfindən
- D) Maliyyə Nazirliyi tərəfindən.

132) Sual:ərazi idarəsinin dövriyyə kassasının təyinatı:

- A) Kommersiya banklarından nağd pulun qəbulu üçün
- B) Kommersiya banklarına nağd pulun verilməsi və banklarda nağd pulun qaytarılması.**
- C) Kommersiya banklarından nağd pulun verilməsi.
- D) İnvestisiya layihələrinin həyata keçirilməsi.

133) Sual:Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir:

- A) Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən
- B) Kommersiya banklarının kassa dövriyyəsi əsasında Mərkəzi Bank tərəfindən**
- C) Sosial iqtisadi vəziyyətin təqdiqi əsasında yerli hakimiyyət orqanları tərəfində
- D) Müəssisələrin pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən

134) Sual:Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir:

- A) Kommersiya bankları
- B) Mərkəzi Bank
- C) Ərazi idarələri
- D) Bank olmayan kredit təşkilatları

135) Sual:ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul:

- A) Mərkəzi Bankdan daxil olur.
- B) Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.
- C) Kommersiya banklarına ötürülür
- D) Ehtiyat fondundan dövriyyə kassasına köçürülür.

136) Sual:Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir:

- A) Mərkəzi Bank
- B) Maliyyə Nazirliyi
- C) Milli Məclis
- D) Nazirlər Kabineti

137) Sual:Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul:

- A) Dəfinəyə çevrilir
- B) Tədavüldə qalaraq inflyasiyanı artırır
- C) Mərkəzi Bank tərəfindən tədavüldən götürülür.
- D) Kommersiya bankları tərəfindən tədavüldən götürülür

138) Sual:Nağdsız dövriyyənin inkişafı

- A) Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
- B) Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır.
- C) tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir
- D) Nağd dövriyyəni tamamilə ləğv edir

139) Sual:Monetizasiya əmsalı bu nisbətlə hesablanır:

- A) Milli gəlirin pul bazasına nisbəti kimi.
- B) Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi.
- C) Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcminə nisbəti kimi.
- D) ÜDM-in nominal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi

140) Sual:Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını:

- A) Kommersiya bankları müəyyən edirlər
- B) Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür.
- C) Kortəbii müəyyən edilir.
- D) Planlı qaydada müəyyən edilir

141) Sual:Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındakı nisbət müəyyən edilir:

- A) Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən
- B) Pulun dəyər ölçüsü funksiyası vasitəsilə kortəbii
- C) Bankların və müəssisələrin müqaviləsi üzrə.

D) Pulun dəfinə funksiyası vasitəsilə kortəbii

142) Sual:Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- A) Pulun tədavül sürətinin azalmasını
- B) Mal alışı üçün zəruri olan pul miqdarının artmasını**
- C) Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
- D) Mal alışı üçün zəruri olan pul miqdarının azalmasını

143) Sual:Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- A) Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını
- B) Pulun miqlarının artmasını**
- C) Dövriyyədən pulun bir hissəsinin götürülməsi
- D) Milli valyutanın revalvasiyasının keçirilməsini

144) Sual:Pulun tədavül sürətinin artması:

- A) Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir
- B) Tədavül üçün zəruri olan pulun miqdarını azaldır.**
- C) Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
- D) Tədavülə zəruri olan pulun miqdarını artırır

145) Sual:Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındakı əlaqə:

- A) Birbaşadır
- B) Əksinədir**
- C) Mövcud deyildir
- D) Mərkəzləşdirilmiş qaydadadır

146) Sual:Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- A) Pul nişanlarının hərəkət intensivliyini**
- B) Milli valyutanın devalvasiya və revalvasiya faizini
- C) Manatın alıcılıq qabiliyyətini
- D) Manatın əmtəə və mala örtülməsi dərəcəsini

147) Sual:Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanılır:

- A) Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi
- B) Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.**
- C) Milli gəlirin pul kütləsinə nisbəti kimi
- D) Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi

148) Sual:Pul kütləsinin ən likvid hissəsi:

- A) Nağdsız pul
- B) Kvazi pul
- C) Nağd pul**
- D) Xarici valyutada depozit

149) Sual:Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır:

- A) Tədavül vasitəsi və tədiyə vasitəsinə
- B) Dəyər ölçüsünə
- C) Tədavül vasitəsi və yığım vasitəsinə.
- D) Dəyər ölçüsü və tədiyə vasitəsinə

150) Sual:İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanır:

- A) Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- B) Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
- C) Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- D) Müəyyən müddət ərzində bankın kassasınadaxil olan hasilatın tədavüldəki pulun orta qalıqan nisbəti kimi.

151) Sual:Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- A) Multiplikativ əmsallar
- B) Pul tədavülünün sürət göstəriciləri.
- C) Monetizasiya əmsalları
- D) Pul aqreqatları.

152) Sual:İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətdə hesablanır:

- A) Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- B) Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- C) Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- D) Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi

153) Sual:... .. pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- A) Nominalist.
- B) Metallist.
- C) Keynesian.
- D) Monetarist.

154) Sual:Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- A) Nominalist.
- B) Metallist.
- C) Keynesian.
- D) Monetarist.

155) Sual:Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- A) Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- B) İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır.
- C) Pulun yığımı baş verir və yığım fondu formalaşır.

D) Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.

156) Sual:Pulun rolu:

- A) Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.
- B) İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- C) Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır.
- D) Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.

157) Sual:Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir:

- A) Kommersiya bankları tərəfindən
- B) Kommersiya bankları və Mərkəzi Bank tərəfindən
- C) Mərkəzi Bank tərəfindən
- D) Kommersiya bankları və müəssisələr tərəfindən

158) Sual:Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məxaricindən çoxdursa bu zaman pul:

- A) Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.
- B) Mərkəzi Banka göndərilir
- C) Depozit hesablarına köçürülür
- D) Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.

159) Sual:Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir:

- A) Nağd.
- B) Nağdsız.
- C) Tam dəyərli.
- D) Kağız.

160) Sual:... .. multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:

- A) Bank.
- B) Depozit
- C) Kredit.
- D) Ssuda

161) Sual:Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:

- A) Dövlət Xəzinədarlıq Agentliyində
- B) Kommersiya banklarında.
- C) Mərkəzi Bankın ərazi idarələrində.
- D) İpoteka Fondunda.

162) Sual:ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait hüdudunda nağd pul verir:

- A) Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə
- B) Tərəflər arasındakı müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla

C) Ödənilmir

D) Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.

163) Sual: Multiplikativ əmsal müəyyən müddət üçün artımasını xarakterizə edir:

A) Dövriyyədəki pul kütləsinin

B) Kommersiya bankında depozit əmanətinin.

C) Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının

D) Kommersiya banklarının resurs bazasının

164) Sual: Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənasibdir:

A) Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı.

B) Ərazi idarəsinin dövriyyə-kassası

C) Müəssisənin kassa ehtiyatı

D) Məcburi sığorta fondu

165) Sual: Nağd pulun emissiyasını həyata keçirir:

A) Kommersiya bankları və müəssisələri.

B) Kommersiya bankları.

C) Mərkəzi Bank və kommersiya bankları.

D) Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri.

166) Sual: Pulun emissiyası mövcuddur:

A) Ancaq nağd.

B) Ancaq kağız

C) Nağd və nağdsız.

D) Ancaq nağdsız.

167) Sual: Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:

A) Həmişə azalır

B) Həmişə artır.

C) Dəyişməz qalır.

D) Artıb və ya azala bilər.

168) Sual: Pul emissiyasının əsasında əməliyyatı dayanır.

A) Maliyyə.

B) Kredit.

C) Valyuta.

D) Fond.

169) Sual: Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

A) Əmək haqqının verilməsi ilə.

B) Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.

C) Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.

D) Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.

170) Sual:Nağdsız pullar dövriyyəyə buraxılır:

- A) Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- B) Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- C) Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
- D) Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə

171) Sual:Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır:

- A) Nağd
- B) Kağız
- C) Metal
- D) Nağdsız

172) Sual:Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir:

- A) Pul yığımını stimullaşdırılmasına
- B) Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə
- C) Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
- D) Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

173) Sual:nağd pul dövriyyəsi:

- A) tədavüldən nağd pulların çıxarılması və emissiyası
- B) tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- C) nağd pulların nağdsız pullara keçməsi və əksinə
- D) nağd pul nişanlarının fasiləsiz hərəkəti

174) Sual:müəssisə nağd pulu əldə edə bilər:

- A) yalnız AR Mərkəzi Bankından
- B) istənilən kommersiya bankından
- C) yalnız ona xidmət edən kommersiya bankından
- D) istənilən hesablaşma-kassa mərkəzindən

175) Sual:nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- A) Mərkəzi Banka
- B) kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- C) kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- D) Bələdiyyə maliyyə xidmətinə

176) Sual:nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- A) nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək
- B) vahid emissiya mərkəzi yaratmaq
- C) pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək
- D) nağd pulların emissiyasını təmin etmək

177) Sual:hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar:

- A) ehtiyat fonduna keçir
- B) məhv edilir
- C) xarici valyutaya dəyişdirilir
- D) dövlət qiymətli kağızlarına dəyişdirilir.

178) Sual:nağd pullar dövriyyəyə daxil olur:

- A) hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək
- B) hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- C) hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
- D) hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək

179) Sual:Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir:

- A) müəssisəyə xidmət göstərən kommersiya bankı
- B) hesablaşma-kassa mərkəzləri
- C) regional depozitarilər
- D) Bələdiyyələr üzrə maliyyə xidmətləri

180) Sual:pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- A) hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur
- B) nağdsız dövriyyədən bir qədər çox olur
- C) hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- D) Əsasən nağdsız hesablaşmadan nəzərəcarpacaq səviyyədə aşağı olur.

181) Sual:müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir:

- A) hesablaşma-kassa mərkəzinə
- B) regional depozitariyaya
- C) onlara xidmət edən kommersiya bankına
- D) Maliyyə Nazirliyinə

182) Sual:hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir.

- A) Müəssisə və təşkilatların kassalarına
- B) Kommersiya banklarının əməliyyat kassalarına
- C) Regional depozitariyaya
- D) Regional xəzinədarlığa

183) Sual:nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- A) Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- B) Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
- C) Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- D) Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə

184) Sual:nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir:

- A) yalnız banknot
- B) yalnız xəzinədarlıq biletləri

C) banknot, xəzinədarlıq biletləri, xırda pullar

D) xəzinədarlıq biletləri, xırda pullar

185) Sual: müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək:

A) qadağandı

B) qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.

C) Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür

D) Xüsusi icazənin kommertiya bankı və hesablaşma-kassa mərkəzi tərəfindən verildiyi zaman mümkündür

186) Sual: nağd pulların dövriyyə kassası və ehtiyat fondu formalaşır:

A) hesablaşma-kassa mərkəzində

B) kommertiya banklarında

C) müəssisələrdə

D) ərazi üzrə depozitaridə

187) Sual: nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

A) əhalinin

B) kommertiya banklarının

C) təsərrüfat subyektlərinin

D) ərazi üzrə hökumət orqanlarının

188) Sual: nağd pul tədavülünün idarə edilməsi:

A) qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

B) Mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

C) Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.

D) Təbii şəkildə baş verir

189) Sual: kommertiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar:

A) məhv edilir

B) xarici valyutaya dəyişdirilir

C) dövlət qiymətli kağızlarına dəyişdirilir

D) hesablaşma-kassa mərkəzinə təqdim edilir.

190) Sual: nağd pul dövriyyəsi tsikli başlayır:

A) kommertiya banklarının müəssisələrə nağd pul verməsi ilə

B) hesablaşma-kassa mərkəzindən pulların kommertiya banklarına verilməsi ilə

C) müəssisələrin işçilərə əmək haqqları verməsi ilə

D) ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə

191) Sual: bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdır:

A) xəzinədarlıqda

B) AR Mərkəzi Bankında

- C) Kommersiya banklarında
- D) Maliyyə Nazirliyində

192) Sual: Pulun tədavül vasitəsi funksiyası

- A) Nağdsız dövriyyənin əsasında durur
- B) Nağdsız istifadə oluna bilməz**
- C) Nağdsız dövriyyədə aralıq aralıq istifadə olunur
- D) Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.

193) Sual: İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- A) Dövlət bankları
- B) Kommersiya bankları**
- C) Təsərrüfat subyektləri
- D) Hesablaşma kassa mərkəzləri

194) Sual: Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri:

- A) Həddən çoxdur.
- B) Mövcud deyildir
- C) Olduqca azdır**
- D) Olduqca çoxdur.

195) Sual: Nağdsız dövriyyə əhatə edir.

- A) Ancaq əmtəə dövriyyəsini
- B) Əmtəə və qeyri əmtəə dövriyyəsini**
- C) Ancaq qeyri əmtəə dövriyyəsini
- D) Ancaq maliyyə dövriyyəsini.

196) Sual: Nağdsız hesablaşmalar aparılır:

- A) Müəyyən forma və standartlara malik hesablaşma sənədləri əsasında.
- B) Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbri əsasında.
- C) Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- D) Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.

197) Sual: Hesablaşma xidməti üçün bank ilə müştəri arasında bağlanılır:

- A) Kredit müqaviləsi
- B) Pul vəsaitlərinin qəbulu müqaviləsi
- C) Trast müqaviləsi
- D) Bank hesabı müqaviləsi.**

198) Sual: Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- A) Nağd.
- B) Tədiyyə**
- C) Avans
- D) Mövsümi.

199) Sual:Bankların müxbir hesabları açılır:

- A) [yenMərkəzi Bankın göstərişi üzrə.
- B) Bələdiyyələrin göstərişi ilə
- C) Banklararası müqavilələr əsasında
- D) Maliyyə Nazirliyinin göstərişi ilə

200) Sual:Nağdsız hesablaşma sistemlərinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir.

- A) Hesablama Palatasının
- B) Kommersiya bankların
- C) Klirinq Mərkəzinin
- D) Mərkəzi Bankın

201) Sual:İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- A) Nağdsız.
- B) Nağd
- C) Mövsümi.
- D) Valyuta

202) Sual:Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırlar:

- A) Müxbir.
- B) Loro
- C) Nostro.
- D) Büdcə

203) Sual:Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri sərt kimi mövcud olmalıdır:

- A) Dövriyyə kassasının limiti.
- B) Bank hesabları
- C) Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
- D) Mərkəzi Bankın xüsusi icarəsi.

204) Sual:Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- A) Tədavül vasitəsi
- B) Yığım vasitəsi
- C) Tədiyə vasitəsi
- D) Dəyər ölçüsü

205) Sual:Bütün nağdsız dövriyyə:

- A) Tədiyəsiz.
- B) Nağd.
- C) Mövsümi.
- D) Ödənişli

206) Sual:Tədiyə dövriyyəsi həyata keçirilir:

- A) Nağd və nağdsız formalarda
- B) Yalnız nağd formada.
- C) Yalnız nağdsız formada
- D) Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada

207) Sual:Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- A) Kommersiya banklarının.
- B) Ərazi idarələrinin
- C) Bank olmayan kredit təşkilatlarının
- D) Bankomatların

208) Sual:Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- A) Həmişə baş verir.
- B) Heç zaman baş vermir
- C) Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
- D) Dövri olaraq baş verir.

209) Sual:hansı kredit sövdələşməsi əmtəə vekseli ilə rəsmiləşdirilir:

- A) kommersiya krediti
- B) bank krediti
- C) istehlak krediti
- D) dövlət krediti

210) Sual:kredit pulun bir növü kimi banknotların xüsusiyyəti ondan ibarətdir ki, onlar dövriyyəyə:

- A) dövlət xəzinədarlığı tərəfindən buraxılır
- B) kommersiya bankları tərəfindən buraxılır
- C) təsərrüfat subyektləri tərəfindən buraxılır
- D) arxasında təminatı olan emissiya bankı tərəfindən buraxılır.

211) Sual:vekseldən fərqli olaraq banknotlar dövriyyəyə malikdirlər:

- A) ümumi
- B) məhdud
- C) mövsümi
- D) abstrakt

212) Sual:klassik banknotlar:

- A) heç bir təminatla malik deyil
- B) qızıla xırdalanmır və yalnız kommersiya təminatına malikdir.
- C) İkili zəmanətə – qızıl və kommersiya təminatına malikdir
- D) Yalnız qızıl təminatına malikdir.

213) Sual:kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- A) dəyər və yığım funksiyası

- B) dəyər və tədiyyə funksiyası
- C) tədavül və tədiyyə funksiyası
- D) yığım və tədiyyə funksiyası

214) Sual:veksel tədavülü məhdudlaşır:

- A) sövdələşmələrin məbləği ilə
- B) sövdələşmələrin müddəti ilə
- C) sövdələşmələrin müddət və məbləği ilə
- D) vekselin ötürülməsinin mümkün olmaması ilə

215) Sual:pul kütləsinin artıqlığı şəraitində hansı pulların artıq hissəsi dəfinə yığılma qatılırdı?

- A) Metal pul
- B) Kağız pul
- C) Kredit pul
- D) İdeal pul

216) Sual:ötürücü vekseldə ödəyici kimi çıxış edir:

- A) veksel emitenti
- B) veksel saxlayan
- C) vekselin əldə edilməsi üçün vəsait buraxan investor
- D) veksel emitenti tərəfindən müəyyən edilmiş şəxs.

217) Sual:dövlətin və xalq təsərrüfatının bank kreditləşməsi yolu ilə, həmçinin aktiv tədiyyə balansına malik ölkələrdə rəsmi valyuta ehtiyatlarının artması nəticəsində dövriyyəyə buraxılan pullar:

- A) banknot
- B) veksel
- C) çek
- D) kağız pullar

218) Sual:inflyasiyasız iqtisadiyyat pulların dövriyyəsi üçün xarakterikdir.

- A) Kağız pullar
- B) Kağız və kredit pullar
- C) Real pullar
- D) Kredit pullar

219) Sual:ödəyicinin vekselin ödəməsinə razılığı necə adlanır:

- A) reqress
- B) aksept
- C) aval
- D) indossoment

220) Sual:diskontlu veksellərin fərqləndirici cəhəti:

- A) vekselin məbləğinə faizlərin əlavə edilməsi haqda vekseldə göstərişin olmaması
- B) vekselin nominaldan aşağı satılması

- C) borcun əsas məbləğinin və faizlərin əlavə edilməsi
- D) veksəl məbləğinə faizlərin əlavə edilməsinin göstərilməsi

221) Sual:..... pullar pul dövriyyəsinin kanallarında ilişib qalır və kanalları doldurmaqla ucuzlaşır.

- A) Kredit pullar
- B) Kağız pullar**
- C) Nağdsız pullar
- D) Real pullar

222) Sual:dəyər ölçüsü funksiyasını pullar yerinə yetirə bilər.

- A) Kağız pullar
- B) Real pullar**
- C) Kredit pullar
- D) Nağdsız pullar

223) Sual:kredit pulların emissiyasının əsasında pulun hansı funksiyası durur.

- A) Tədavül vasitəsi
- B) Yığım vasitəsi
- C) Dəyər ölçüsü
- D) Tədiyyə vasitəsi**

224) Sual:bankın plastik kartlarla fəaliyyəti necə adlanır.

- A) Krosslaşdırma
- B) Emissiya
- C) Ekvayrinq
- D) Domisilyasiya**

225) Sual:kvazi-pullar üzrə borc öhdəlikləri nə vaxt ödənilir.

- A) Tələb edilən kimi dərhal
- B) Kredit sövdələşməsi bitdikdən sonra**
- C) Kredit sövdələşməsinin bitməsinə ən az 10 gün qalmış
- D) hesablaşma-kassa mərkəzinin xüsusi razılığı ilə istənilən vaxt.

226) Sual:veksəl üzərində ötürücü yazı necə adlanır:

- A) diskont
- B) aval
- C) allonj
- D) indossoment**

227) Sual:ötürücü veksəl üzrə ödəməni alan şəxs necə adlanır:

- A) emitent
- B) trassant
- C) trassa
- D) remitent**

228) Sual:..... pullar xüsusi dəyəərə malikdirlər.

- A) Kağız pullar
- B) Tam dəyəərli pullar**
- C) Kredit pullar
- D) Nağdsız pullar

229) Sual:veksel üzərində təminat yazısı necə adlanır:

- A) aksept
- B) allonj
- C) aval**
- D) obliqo

230) Sual:kağız pulların emissiyasının pulun hansı funksiyasına əsaslanır:

- A) dəyəər ölçüsü
- B) tədavül vasitəsi**
- C) yığım vasitəsi
- D) tədiyyə vasitəsi

231) Sual:kvazi-pullara aiddir:

- A) istiqrazlar, veksellər, bank sertifikatları**
- B) banknot və xırda pullar
- C) çek və plastik katrlar
- D) tələbolunanadək bank yatırımları

232) Sual:pulun bütün funksiyalarını pullar yerinə yetirir

- A) Nağdsız pullar
- B) Kredit pullar
- C) Real pullar.**
- D) Kağız pullar

233) Sual:veksel, banknot və çek pulun növünə aiddir.

- A) Metal
- B) Kağız
- C) Kredit**
- D) Real

234) Sual:..... veksellər real əmtəə təminatına malik olmayıb və imkansız borclunun passivinin süni artırılması məqsədilə buraxılırlar

- A) Faizli
- B) Bank
- C) Xəzinədarlıq
- D) Bürünc**

235) Sual:kvazi-pullar dedikdə pulların aşağıdakı növü başa düşülür.

- A) Kredit pullar
- B) Kağız pullar
- C) Nağdsız pullar
- D) Tam dəyərli pullar

236) Sual:mal dövriyyəsinə real tələbatla əlaqənin pozulması zamanı dəyişilməyən banknotlar:

- A) kortəbii şəkildə xəzinədarlığa daxil olur.
- B) Faktiki olaraq kağız pullara çevrilir
- C) Faktiki olaraq dəyərli pullara çevrilir
- D) Dövlət tərəfindən tədavüldən çıxarılır

237) Sual:əsasən metala dəyişdirilməyən, məcburi məzənnəsi olub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar:

- A) kağız pullar
- B) kredit pullar
- C) metal pullar
- D) əmtə-pul

238) Sual:pulun növlərinin inkişaf ardıcılığını göstərin.

- A) Kredit pullar
- B) Metal pullar
- C) Əmtə-pul
- D) Kağız pullar

239) Sual:nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər:

- A) diskontlu veksəl
- B) bank vekseli
- C) dostluq vekseli
- D) bürünc veksəl

240) Sual:indossoment vasitəsilə ötürülən çeklər:

- A) adlı çek
- B) tədavül etməyən çeklər
- C) orderli çek
- D) təqdimatlı çek

241) Sual:..... pulların nominal dəyəri real dəyərləri ilə üst-üstə düşür.

- A) Real pullar
- B) Kağız pullar
- C) Kredit pullar
- D) İdeal pullar

242) Sual:kağız pulların emitenti kimi çıxış edir:

- A) kommertiya bankları

- B) emissiya bankı və xəzinədarlıq
- C) xəzinədarlıq və müəssisə
- D) müəssisə

243) Sual:kağız pullar hansı funksiyanı yerinə yetirir:

- A) tədavül və tədiyyə vasitəsi
- B) dəyər ölçüsü
- C) dəyər ölçüsü və yığım funksiyası
- D) yığım və tədiyyə vasitəsi

244) Sual:sadə veksəl tədavülə buraxılır:

- A) borclu tərəfindən
- B) kreditor tərəfindən
- C) zəmanət verən tərəfindən
- D) havadar tərəfindən

245) Sual:kağız pullar:

- A) xüsusi dəyərə malikdir.
- B) Yalnız nominal dəyərə malikdir**
- C) Nominal dəyərə malik deyil
- D) Dövlət tərəfindən müəyyən edilən məzənnəyə malik deyil

246) Sual:vekselə əlavə edilmiş vərəqə adlanır:

- A) sessiya
- B) domilizasiya
- C) allonj
- D) indossoment

247) Sual:xəzinədarlıq kağız pulları emissiya edərək onları dövlətə təqdim edir:

- A) kreditə
- B) icarəyə
- C) təmənnasız
- D) ödəmə əsasında

248) Sual:veksel əsasən xidmət edir:

- A) fiziki şəxslər arasındakı sövdələşmələrə.
- B) İri maliyyə-ticarət sövdələşmələrinə, topdansatış ticarətə**
- C) Pərakəndə ticarətə, kiçik maliyyə-ticarət sövdələşmələrinə
- D) Fiziki şəxslər və emissiya bankları arasında sövdələşmələrə

249) Sual:klassik veksellə rəsmiləşdirilən sövdələşmənin əsasını təşkil edir.

- A) Maliyyə əməliyyatı
- B) Qeyri-əmtə əməliyyatı
- C) Valyuta əməliyyatı
- D) Əmtə əməliyyatı**

250) Sual:veksel üzrə hüququn ötürülməsi adlanır:

- A) aksept
- B) indossament
- C) indossomentləşdirmə
- D) allonjlaşdırma

251) Sual:kağız pullar emissiyadan sonra:

- A) emissiya mərkəzindən getdikcə uzaqlaşır
- B) böyük hissəsi emissiya mərkəzinə geri qayıdır.
- C) Onları buraxan emissiya mərkəzinə təqdim edilib qızıla dəyişdirilir
- D) Faktiki olaraq kredit pullara çevrilir.

252) Sual:banknot tədavülünün qanunauyğunluğu:

- A) onların emissiya bankına geri dönməməsi
- B) onların daimi olaraq qızıla dəyişdirilməsi
- C) onların müntəzəm olaraq emissiya bankına qayıtması
- D) pul kanallarının daimi olaraq banknotlarla doldurulması.

253) Sual:banknot emissiyasıxarakteri daşıyır.

- A) Kredit
- B) Büdcə
- C) Maliyyə
- D) Təminatlı

254) Sual:O hansı valyuta dır ki, ölkə daxilində həmin valyuta ya hər hansı məhtudiyat qoyulmuşdur?

- A) sərbəst konvertasiya olunan
- B) qismən konvertasiya olunan
- C) konvertasiya olunmayan
- D) qapalı

255) Sual:Hansı valyuta məzənnəsində valyutaların məzənnə üzrə tərəddüdünə yol verilmir?

- A) üzən
- B) tərəddüd edən
- C) qeydə alınan
- D) bazar

256) Sual:Dünyada ilk valyuta sistemi hansı standartın əsasında meydana gəlmişdir?

- A) qızıl deviz
- B) qızıl külçə
- C) gümüş
- D) qızıl pul

257) Sual:Qeyri rezidentlər üçün hansı valyutaların konvertasiyası zamanı məhdudiyət qoyulur?

- A) kənar
- B) sərbəst
- C) banklar arası
- D) daxili**

258) Sual:Manat necə valyutadır?

- A) qismən konvertasiya olunan
- B) sərbəst konvertasiya olunan
- C) qapalı
- D) ehtiyat**

259) Sual:O hansı valyuta dır ki, yalnız bir ölkənin hüdudları çərçivəsində fəalliyət göstərir və heç bir xarici valyuta ya dəyişdirilmir.

- A) sərbəst konvertasiya olunan
- B) qapalı konvertasiya olunan**
- C) qismən konvertasiya olunan
- D) ehtiyat valyutası

260) Sual:Hansı valyuta məzənnəsi üzrə valyuta kurslarının kənarlaşma həddləri müəyyən edilir

- A) qeydiyyatda götürülmüş
- B) mövgeyi bəlli olmayan
- C) üzən**
- D) klirinq

261) Sual:Dördüncü dünya valyuta sistemi əzəldən nəyin əsasında meydana gəldi?

- A) EKÜ standartı
- B) qızıl külçə standartı
- C) SDR standartı**
- D) qızıl qəpik standartı

262) Sual:Üçüncü dünya valyuta sistemi qızıl deviz standartına və iki ehtiyat valyutaya əsaslanır. Bunlardan biri ABŞ dolları, digəri isə:

- A) İsveç frankı
- B) Alman markası
- C) İngiltərə funt-sterlingi**
- D) Yapon iyanası

263) Sual:Deflyasiya nə deməkdir?

- A) qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərində paralel nəzarət
- B) qızılın pul funksiyasını itirmə prosesi
- C) pul-kredit və verqi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdudlaşdırılma metodu**
- D) “sıfırların silinməsi” metodu və ya qiymət miqyasının möhkəmləndirilməsi

264) Sual:Manatın revolivasiyası kimə əlverişlidir:

- A) ixrac edənlərə, çünki onlar valyuta ilə əldə olunan satışdan daha böyük manat ekvivalenti əldə edirlər
- B) idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha az manat ekvivalenti xərclənir
- C) ixrac edənlərə, çünki onlar xarici valyuta ilə xaricdən mal aldıqda daha az manat ekvivalentindən istifadə edirlər
- D) idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha çox manat ekvivalenti istifadə edirlər

265) Sual:İnflyasiya ələhinə siyasətə hansı tədbirlər kompleksi daxildir?

- A) istehsalın staqnasiyanın ləğv edilməsi məqsədi ilə dövriyyədə olan pul kütləsinin artırılması
- B) tüğyan edən inflyasiyanın tədricən hiper inflyasiyaya çevrilməsi
- C) idxalın stimullaşdırılması
- D) inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi

266) Sual:Dəyər nişanələrin tədavülü zamanı milli valyutanın revolivasiyası o deməkdir ki?

- A) rəsmi valyuta məzənnəsi azalır
- B) mövcud qiymət miqyası iriləşir
- C) onun qızıl məzmunu azalır
- D) onun rəsmi valyuta məzənnəsi artır

267) Sual:Denominasiya nə deməkdir?

- A) güclü qiymətdən düşmüş pulların ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
- B) pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
- C) mövcud qiymət miqyasının iriləşməsi
- D) pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması

268) Sual:Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın devolivasiyası nə deməkdir:

- A) onun qızıl məzmununun azalması
- B) onun qızıl məzmununun artması
- C) pul ləğv edilib yeni valyuta dövriyyəyə buraxılması
- D) mövcud qiymət miqyasının iriləşməsi

269) Sual:Hansı valyuta məhdudiyyət olmadan istənilən xarici valyutaya dəyişdirilir:

- A) qismən konvertasiya olunan
- B) konvertasiya olunmayan
- C) sərbəst konvertasiya olunan
- D) qapalı valyuta

270) Sual:Milli pul vahidi nə zaman milli valyuta ya çevrilir?

- A) onun sərbəst konvertasiyası təmin olunduqda
- B) onun qismən konvertasiyası təmin olunduqda
- C) qapalı olduqda
- D) Beynəlxalq iqtisadi münasibətlərdə istifadə edildikdə

271) Sual:Valyuta sistemi nizamləşdırılan valyuta münasibətlərinin formasıdır

- A) bank adət və ənənələri ilə
- B) yalnız dövlətlər arası müqavilələr əsasında
- C) yalnız Beynəlxalq Valyuta Fondu vasitəsi ilə
- D) milli qanunlar və dövlətlər arası müqavilələr əsasında**

272) Sual:Beynəlxalq valyuta münasibətləri – dünya bazarında fəaliyyətindən irəli gələn ictimai münasibətlərin məcmusudur:

- A) qiymətli kağızların
- B) əlvan metalların
- C) milli pul vahidlərinin**
- D) qızılın

273) Sual:gəlirlər siyasəti və deflyasiya

- A) denominasiya və demonitizasiya
- B) deflyasiya və denominasiya
- C) devalvasiya və revalvasiya
- D) gəlirlər siyasəti və deflyasiya**

274) Sual:Pul vahirlərinin devalvasiyası kimlərə əlverişlidir?

- A) ixrac edənlərə, çünki xarici ölkədən xarici valyuta ilə mal aldıqda daha az miqdarda manat ekvivalentindən istifadə edirlər
- B) itxal edənlər üçün, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha çox manat ekvivalenti istifadə edilir
- C) ixrac edənlər üçün, çünki onlar valyuta ilə satışdan gəlir əldə etdikdə daha çox manat ekvivalentinə malik olurlar
- D) idxal edənlər üçün, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha az manat ekvivalenti istifadə edirlər

275) Sual:Pulun qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması ilə əlaqədar pul tədaviyünün sabitləşdirilmə metodu necə adlanır?

- A) devolvasiya
- B) denominasiya
- C) deflyasiya
- D) revolvasiya**

276) Sual:Demonetizasiya nə deməkdir:

- A) pul vahidinin rəsmi valyuta məzənnəsinin xarici valyutaya nisbətən azalması
- B) Pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdudlaşdırılması metodları və bu baxımdan dövlət xərclərinin azaldılması, kreditə görə faiz dərəcələrinin artırılması, vergi nəzarətinin gücləndirilməsi, pul kütləsinin məhdudlaşdırılması üzrə kompleks tədbirlər
- C) qızılın pul funksiyasını itirmə prosesi
- D) ölkə miqyasında fəaliyyətdə olan pul nişanlarının möhkəmləndirilməsi

277) Sual:Revolvasiya dedikdə nə başa düşülür:

- A) pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması**
- B) pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azalması

- C) ölkədə mövcud qiymət miqyasının möhkəmləndirilməsi
- D) pul vahidinin güclü dəyərsiləşməsi və nəticədə yeni valyutanın dövriyyəyə buraxılması

278) Sual:Nulifikasiya nə deməkdir?

- A) pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
- B) pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
- C) ölkədə mövcud qiymət miqyasının iriləşməsi
- D) qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yeni valyutanın tətbiqi

279) Sual:Dəyər nişanələrin tədavülü zamanı Milli valyutanın devolivasiyası nəyi ifadə edir:

- A) onun qızıl məzmununun azalmasını
- B) mövcud qiymət miqyasının möhkəmlənməsini
- C) onun rəsmi valyuta məzənnəsinin artırmasını
- D) onun rəsmi valyuta məzənnəsinin azalmasını

280) Sual:Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması:

- A) daimi həyata keçirilir
- B) yalnız milli valyutanın devolivasiyası zamanı həyata keçirilir
- C) həyata keçirilə bilinən
- D) yalnız milli valyutanın revolivasiyası zamanı həyata keçirilir

281) Sual:Devolivasiya dedikdə başa düşülür:

- A) pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi
- B) pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- C) ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- D) qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması

282) Sual:Pul tədavülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır:

- A) revolivasiya, devolivasiya, staqnasiya, kontribusiyaya
- B) inflyasiya, defilyasiya, staqnasiya, qəlirlər siyasəti
- C) nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya
- D) nulifikasiya, devolivasiya, revolivasiya, denominasiya

283) Sual:Pul islahatının məqsədi hansıdır:

- A) Pul biletlərinin tədavülünün kosmetik dəyişdirilməsi, onun rənginin və əlverişli formatının müəyyənləşdirilməsi, müdafiyyə dərəcəsinin yüksəldilməsi
- B) pul tədavülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi
- C) milli pul vahidlərinin valyuta məzənnəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
- D) ölkədə mövcud qiymət miqyasının dəyişməsi

284) Sual:Pul islahatı dedikdə:

- A) ölkənin pul sisteminin tamamilə yenidən qurulması
- B) kağız pulların metal pulları dövriyədən sıxışdırıb çıxarmaq üzrə dövlətin uzun müddətli siyasəti
- C) ölkənin pul sisteminin qismən və tamamilə dəyişdirilməsi

D) qızılın pul funksiyası rolunu itirməsi prosesi

285) Sual: Valyuta dəhlizi dedikdə nəyi başa düşürsünüz?

- A) xarici valyuta nın alış və satış məzənnələri arasındakı fərq
- B) satış məzənnəsinin valyuta marjasına faizlə nisbəti
- C) marjanın satış məzənnəsinə faizlə nisbəti
- D) valyuta məzənnəsinin tərəddüdlərinin müəyyən olunan həddi**

286) Sual: İkinci dünya valyuta sistemi hansı standart əsasında yarandı?

- A) qızıl külçə
- B) qızıl deviz**
- C) qızıl pul
- D) qümüş

287) Sual: Rezidentlər üçün valyuta məhdudiyyətləri valyutaların hansı konvertasiyası zamanı müəyyən edilir?

- A) daxili konvertasiyada
- B) xarici konvertasiyada**
- C) sərbəst konvertasiyada
- D) banklar arası konvertasiyada

288) Sual: Bağlanmış dünya valyuta razılaşma ardıcılığını göstərin:

- A) Genuya
- B) Paris
- C) Yamayka
- D) Bretton-Vuds
- E) Bretton-Vuds, Genuya, Bretton-Vuds, Yamayka**

289) Sual: O hansı valyuta məzənnəsidir ki, həmin məzənnə bazarda tələb və təklif əsasında müəyyənləşdirilir?

- A) tərəddüd edən**
- B) “üzən” valyuta məzənnəsi
- C) qeyda alınan
- D) qapalı

290) Sual: Milli valyutanın məzənnəsi adətən tədiyə balansının hansı vəziyyətində artır?

- A) passiv olduqda
- B) aktiv olduqda**
- C) balanslaşdırıqda
- D) kəsirli olduqda

291) Sual: Müasir dövüdə əsas valyuta məzənnələri nisbətinin dəyər əsasını nə təşkil edir?

- A) valyutaların qızıl təminatı
- B) tədiyə balansının vəziyyəti
- C) milli faiz dərəcələrinin səviyyəsi**

D) valyuta larin alıcılıq qabiliyyəti

292) Sual:Bir ölkənin pul vahidinin qiymətinin xarici valyuta və ya Beynəlxalq valyuta vahidlərinə görə nisbəti necə adlanır?

- A) məzənnə
- B) qayda
- C) paritet
- D) dempinq

293) Sual:Avropa valyuta sistemi əzəldən nəyin əsasında yarandı?

- A) SDR standartı ilə
- B) EKÜ standartı ilə**
- C) qızıl pul standartı ilə
- D) qızıl külçə standartı ilə

294) Sual:Mövcud olan qiymət miqyasının iriləşdirilməsi nə zaman baş verir?

- A) denominasiya**
- B) defilyasiya
- C) nulifikasiya
- D) revolivasiya

295) Sual:Pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azaldılması ilə əlaqədar pul tədavülünün sabitləşdirilməsi metodu necə adlanır?

- A) denominasiya
- B) denominasiya
- C) devolivasiya**
- D) deflyasiya

296) Sual:İnflyasiya ələhinə siyasət metodu kimi gəlirlər siyasəti nəyi müəyyən edir?

- A) qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərinə paralel nəzarət**
- B) ölkədə qiymət və əmək haqqının səviyyəsinin nizamlaşdırılmasından dövlətin inkişafı
- C) pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdutlaşdırılması
- D) ölkədə mövcud olan miqyasının möhkəmləndirilməsi

297) Sual:Müsadirəli pul islahatı nəyi nəzərdə tutur? Nə deməkdir?

- A) ölkənin ehtiyatında olan qızıl və valyutaların tam satılması
- B) əmanətlərin dondurulması və ləğv edilməsi, köhnə pul biletlərinin yeni pullarla əvəz edilməsinə ciddi məhdudiyət qoyulması**
- C) köhnə pul məbləq məhdutiyyəti qoyulmadan köhnə pul nişanələrinin dəyişdirilməsinə məhdudiyətlərini qoyulması və məhdudiyət qoyulmadan yeni pul biletlərinin dəyişdirilməsi
- D) tam dəyərdən düşmüş olan milli valyutanın tədavüldən çıxarılması və tədavülə qanuni alıcılıq qabiliyyətli daha etibarlı xarici valyutanın ödəniş vasitəsi kimi dövriyyəyə buraxılması

298) Sual:Qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutaların tətbiqi ilə əlaqədar pul tədavülünün stabilləşdirilməsi necə adlanır:

- A) nulifikasiya
- B) denominasiya
- C) revolivasiya
- D) devolivasiya

299) Sual: Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın revolivasiyası nə deməkdir?

- A) onun qızıl məzmununun azalması
- B) onun qızıl məzmununun artması
- C) onun ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
- D) mövcud qiymət miqyasının iriləşməsi

300) Sual: İnfliyasiya ələhinə siyasətin məqsədi nədir?

- A) infliyasiya və xalq təssərrüfatının artım tempi üzərində nəzarəti təmin etmək
- B) qiymət və qəlirlərin, istehsal və məhsulun bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi
- C) pul kütləsinin qurluşunun dəyişməsi, az dəyərli metal pulların və banknotların dövriyyədən çıxarılması və onların daha iri dəyərə malik olan kağız pullarla əvəz olunması
- D) nağd pul dövriyyəsinin qadağan edilməsi və onun hər yerdə nağdsız pul dövriyyəsi ilə əvəz edilməsi

301) Sual: Dövlət xərclərinin azalması, kreditə görə faiz dərəcələrinin yüksəlməsi, vergi prosesinin güclənməsi, pul kütləsinin planlaşdırılması, yolu ilə pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdudlaşdırılması metodu necə adlanır?

- A) revolivasiya
- B) defilyasiya
- C) devolivasiya
- D) denominasiya

302) Sual: Malların tədavülü prosesində pulun daxili dövriyyədə nağd və nağdsız qaydada dövriyyəsi ... adlanır:

- A) pul tədavülü
- B) pul çevrilməsi
- C) pul məlumatı
- D) pul ixtisarı

303) Sual: Göstərilənlərin hansı tam dəyərli puldur:

- A) xırda sikkələr
- B) qızıla xırdalanan banknotlar
- C) gümüş sikkələr
- D) bank veksəlləri

304) Sual: ... tam dəyərli puldur:

- A) gümüş sikkələr
- B) bank veksəlləri
- C) bank çekləri
- D) elektron pullar

305) Sual:Göstərilənlərin hansı tam dəyərli puldur:

- A) xəzinə biletləri
- B) bank çekləri
- C) bank veksəlləri
- D) qızıl sikkələri**

306) Sual:...tam dəyərli puldur:

- A) xəzinə biletləri
- B) qızıl sikkələr**
- C) xırda sikkələr
- D) qızıla xırdalanan banknotlar

307) Sual:Qızılın ümumi ekvivalent rolunu oynaması ... ilə əlaqədardır:

- A) miqdarca bölünə bilməsi
- B) xarici görünüşü**
- C) yüksək qiymətliyi
- D) keyfiyyət yeknəsəkliyi

308) Sual:Dünya pulu funksiyasını yerinə yetirir:

- A) bütün valyutalar
- B) bəzi dönərli olan valyutalar
- C) bütün sərbəst dönərli olan valyutalar
- D) ehtiyat valyutalar**

309) Sual:Hazırda banknotların real dəyəri nə ilə müəyyən edilir:

- A) onların çap olunduğu kağızın dəyəri ilə
- B) qızılın dəyəri ilə
- C) onların çapına sərf olunan əməyin dəyəri ilə
- D) onlara alınması mal və xidmətlərin dəyəri ilə**

310) Sual:Pul buraxılışıdır:

- A) pulların təsərrüfat dövriyyəsinə daxil olması
- B) tam dəyərli pulların tam dəyərsiz pullara dəyişdirilməsi
- C) pulların bank sistemi hesabları üzrə köçürülməsi
- D) ödəniş vasitələrinin bəna sistemi vasitəsilə təsərrüfat dövriyyəsi iştirakçıları arasında bölünməsi**

311) Sual:Pul tədaviyə qanunu bimetallizm şəraitində ... adlandırılır:

- A) Kopernik-Qreşem
- B) Qlass-Stiçal
- C) Xekşera-Qlina
- D) Boyl-Mariot**

312) Sual:əmtənin yararlılığı səviyyəsi və miqdarca pulla ifadə olunması ... adlanır:

- A) əmtənin qiyməti
- B) dəyər**

- C) istehlak d y ri
- D)  mt nin keyfiyy t s viyy si

313) Sual: İqtisadiyyatda barter qaydasından istifadənin səbəbidir

- A) inflyasiyanın yüksək səviyyəsi
- B) pulların öz funksiyasını yerinə yetirməməsi
- C) vergiyə cəlb olunmadan yayınma
- D) iqtisadiyyatda ödənilməyən borcların yüksək səviyyəsi

314) Sual: Vekseldə xeyrinə köçürmə qeydiyyatı olan və vekseli qəbul edən necə adlanır:

- A) indossant
- B) indossat
- C) remitent
- D) trassat

315) Sual: Vekseldə köçürmə imzası edib, veksəl üzrə öz hüququnu başqasına verən necə adlanır:

- A) indossant
- B) indossat
- C) remitent
- D) trassant

316) Sual: Veksəl ... borc öhdəliyidir:

- A) qısamüddətli
- B) ortamüddətli
- C) uzunmüddətli
- D) müddətsiz

317) Sual: Veksəl ...:

- A) yalnız borc öhdəliyidir
- B) borc öhdəliyi və müvəqqəti ödəniş vasitəsidir
- C) borc öhdəliyi, müvəqqəti tədavül və tədiyə vasitəsidir
- D) qiymətli kağız və tədavül vasitəsidir

318) Sual: Dövlət tərəfindən buraxılan kağız pul nişanları ... adlanır:

- A) xəzinə bileti
- B) dövlət bileti
- C) fiskal bilet
- D) emissiya bileti

319) Sual: Təsərrüfat dövriyyəsinə xidmət edən alıcılıq və ödəniş vasitələrinin məcmusu ... adlanır:

- A) pul kütləsi
- B) pul aqreqatı
- C) pul dövriyyəsi
- D) pul ehtiyatı

320) Sual:İndossament üzrə verilə bilən çek ... adlanır:

- A) adlı
- B) təqdim edilən
- C) orderli
- D) kösürmə

321) Sual:Köçürmə vekseli tərəfindən yazılır:

- A) borcalan
- B) kreditor**
- C) remitent
- D) benefisiar

322) Sual:Köçürmə vekseli həmçinin ... adlanır:

- A) tratta**
- B) strata
- C) brutto
- D) draft

323) Sual:Vekselin növüdür:

- A) kommersiya vekseli**
- B) sənaye vekseli
- C) nəqliyyat vekseli
- D) sənayeləşmə vekseli

324) Sual:Borc öhdəliyi kimi vekselin xüsusiyyətidir:

- A) abstraklıq, münafişəsizlik, dövretməlik, kollektiv məsuliyyətlik**
- B) münafişəsizlik, dövrilik, ödənişlilik, müddətsizlik
- C) abstraklıq, münafişəsizlik, ödənişsizlik, təminatlılıq
- D) abstraklıq, dövrilik, ödənişlilik, təminatlılıq

325) Sual:Pulun meydana gəlməsi konsepsiyasıdır:

- A) monetarist
- B) keynsianist
- C) təkamül**
- D) klassik

326) Sual:Aşağıdakılardan pulun yaranma konsepsiyasını göstərir:

- A) monetarist
- B) rasionist**
- C) keynsianist
- D) klassik

327) Sual:Borcun əmələgəlmə səbəbinin vekseldə göstərilməməsi onun ... göstərir:

- A) mücərrədliyini**
- B) mübahisəsizliyini

- C) tədavül edilə bilməsini
- D) qısamüddətli olması

328) Sual: Milli pul sisteminin elementini göstərin:

- A) mərkəzi bankın adı
- B) milli pul vahidinin adı**
- C) valyuta məzənnəsi
- D) alıcılıq qabiliyyəti pariteti

329) Sual: Milli pul sisteminin elementini göstərin:

- A) valyuta müdaxiləsi
- B) pul nişanlarının növləri**
- C) bankların növləri
- D) pul tədavülü qanunu

330) Sual: Milli pul sisteminin elementini göstərin:

- A) sikkə pariteti
- B) bankların növləri
- C) qiymət miqyası**
- D) pul tədavülü qanunu

331) Sual: Milli pul sisteminin elementini göstərin:

- A) valyuta məzənnəsi
- B) bankların növləri
- C) pul tədavülünü tənzimləyən dövlət aparatı**
- D) pul tədavülü qanunu

332) Sual: Milli pul sisteminin elementini göstərin:

- A) emissiya mexanizmi**
- B) bankların növləri
- C) pul tədavülünü tənzimləyən dövlət aparatı
- D) pul tədavülü qanunu.

333) Sual: Dövlət vekseli eyni zamanda ... vekseldir:

- A) xəzinə vekseli**
- B) büdcə vekseli
- C) fiskal veksəl
- D) vergi vekseli

334) Sual: Kopernik-Qreşem qanunu ... şəraitində pul tədavülü qanunudur:

- A) bimetallizm**
- B) monometallizm
- C) nominalizm
- D) ekzistensializm

335) Sual:Pul kütləsinin alternativ statistik göstəricisi ... adlanır:

- A) pul aqreqatı
- B) pul aparatı
- C) pul avtomatı
- D) pul preparatı

336) Sual:Nağdsız pul emissiyası ... adlandırılır:

- A) depozit-çek
- B) aksept-aval
- C) mədaxil-məxaric
- D) könüllü-məcburi

337) Sual:Klassik banknotun ... təminatı vardı:

- A) birdəfəlik
- B) ikili**
- C) üçqat
- D) diskret

338) Sual:Mübaligəli veksəl başqa sözlə ... adlanır:

- A) qızıl vekseli
- B) gümüş veksəl
- C) bürünc veksəl**
- D) qalay vekseli

339) Sual:... tratta üzrə üçüncü şəxsdir:

- A) remitent**
- B) trassant
- C) trassat
- D) emitent

340) Sual:Vekselin növünü göstərin:

- A) maliyyə vekseli**
- B) pul veksəl
- C) hesablaşma vekseli
- D) zaçot edilmə vekseli.

341) Sual:Borc kapitalının mənbəyidir:

- A) büdcə gəlirləri
- B) əhəlinin gəlirləri
- C) borcalanın izafi dəyəri**
- D) xarici investisiyalar

342) Sual:Kreditə xas olmayan xassəni göstərin:

- A) müvəqqəti xarakter
- B) məcburi xarakter**

- C) dəyər xarakteri
- D) etibar

343) Sual:Kredit münasibətləri sırasından bank krediti formasını ayırın:

- A) kreditor banka borc vermişdir
- B) kreditor öz yığımlarını banka qoymuşdur
- C) bank pul vəsaitini investora qaytarmışdır
- D) bank fiziki şəxsə istehlak krediti vermişdir**

344) Sual:Kreditin növləri ... asılı olaraq xarakterizə olunur:

- A) bağlanmış kredit müqaviləsindən asılı olaraq
- B) borc verilən dəyərin xarakterindən, kreditin subyektlərindən, borcalanın məqsədli tələblərindən**
- C) təkrar istehsalın mərhələlərindən, kreditin sahələrə istiqamətindən
- D) təminatından, kreditləşdirmə müddətindən, ödənişliyindən

345) Sual:Borc faizinin ödənilmə mənbələrini göstərin:

- A) istehsal xərcləri (maya dəyəri)
- B) balans mənfəəti**
- C) xalis mənfəət
- D) kreditləşdirilən tədbirin istehsalata tətbiqindən əldə edilən mənfəət

346) Sual:Kreditin mahiyyətinin daha doğru ifadəsini göstərin:

- A) kredit iqtisadiyyatda pul vəsaitlərinin qaytarılmaqla yenidən bölüşdürülmə formasıdır
- B) kredit borc kapitalının hərəkəti formasıdır
- C) kredit iqtisadi kateqoriyadır, müvəqqəti azad pul vəsaitlərinin səfərbərliyə alınmaqla bazar subyektləri arasında yenidən bölüşdürmə formasıdır
- D) kredit borc pul vəsaitlərinin qaytarılmaq, müddətlilik ödənişlik şərtləri ilə istifadəsi barəsində kreditorla bəzərlu arasındakı iqtisadi münasibətdir**

347) Sual:Qiymətli kağızların hansı növü tarixən əvvəl meydana gəlmişdir:

- A) korporativ
- B) dövlət
- C) özəl**
- D) möhtəkirlik

348) Sual: Klassik qiymətli kağızlar anlayışına daxildir:

- A) səhmlər, korporativ istiqrazlar
- B) səhmlər, istiqrazlar, veksellər
- C) istiqrazlar, veksellər, sertifikatlar
- D) sertifikatlar, dövlət istiqrazları, konosament**

349) Sual:Fond birjasının üzvləri kimdir:

- A) emitentlər və investorlar
- B) emitentlər və brokerlər
- C) insayderlər**

D) brokerlər və dilerlər

350) Sual:Birja əməliyyatlarından hansılar hesablaşmaların müəyyən vaxtdan sonra aparılmasını nəzərdə tutur:

- A) kassa
- B) möhtəkir
- C) qısamüddətli
- D) müddətli**

351) Sual:Kim fond birjasında əməliyyatları öz adından və öz hesabına aparır:

- A) investorlar
- B) brokerlər
- C) dilerlər
- D) emitentlər**

352) Sual:Açıq yazılışlar yolu ilə yerləşdirilən səhmlər hansılardır:

- A) açıq səhmdar cəmiyyətinin
- B) qapalı səhmdar cəmiyyətinin
- C) məhdud məsuliyyətli cəmiyyətin
- D) komandit yoldaşlıqlarının**

353) Sual:Səhmdar səhmdar cəmiyyətinin fəaliyyətinə görə məsuliyyət daşıyır:

- A) məhdud
- B) qeyri-məhdud
- C) subsidiar
- D) solidar**

354) Sual:Kredit vasitəsilə nə bölüşdürülür:

- A) istehsal və tədavül sferasında olan dəyər
- B) ancaq əmtəələr və pul vəsaitləri
- C) inkişafın əvvəlki dövrlərində yaradılmış qiymətlilər
- D) müvəqqəti azad olan dəyər**

355) Sual:Kreditin istehlak forması nədir:

- A) xalq istehlakı mallarının istehsalına kredit verilməsi
- B) fiziki şəxsə avtomobil alınması üçün bankdan ssuda verilməsi**
- C) sənaye sahibkarı tərəfindən bank ssudasının istehlak ehtiyaclarına istifadə
- D) müəssisə mağazaya ödənişdə möhlət olmaqla kredit vermişdir

356) Sual:Qiymətli kağızların birjada öz qiymətindən yuxarı satılması ilə bağlı əmələ gələn fərq ... adlanır:

- A) pəj
- B) kupəj
- C) ajio
- D) dizajio**

357) Sual:İstiqraz – bu:

- A) mülkiyyət tituludur
- B) borc öhdəliyidir**
- C) bank sertifikatıdır
- D) girov və rəqəsidir

358) Sual:Mənzil tikilməsinə və ya alınmasına özəl şəxslərə verilən uzunmüddətli ssuda:

- A) istehlak kreditidir
- B) mənzil kreditidir**
- C) tikinti kreditidir
- D) uzunmüddətli kreditdir

359) Sual:Müvəqqəti istifadə üçün qaytarılma, müddətlilik və ödənişli olmaqla verilən pul kapitalı ... adlanır:

- A) bank
- B) maliyyə
- C) borc**
- D) kommersiya

360) Sual:Borc faizinin miqdarca ifadəsidir:

- A) faiz dərəcəsi
- B) faiz payı
- C) faiz səviyyəsi
- D) faiz məbləği**

361) Sual:əmtəə krediti – bu ...

- A) əmtəələrin girovu altında hər hansı bir kreditdir
- B) əmtəələrin alınmasına verilən hər bir kreditdir
- C) uzunmüddətdə istifadə oluna bilən əmtəələr alınmasına verilən kreditdir
- D) borc verilən dəyərin əmtəə formasında çıxış etməsindən irəli gələn kreditdir**

362) Sual:Kreditin strukturunun tərkib elementləridir:

- A) kredit münasibətlərinin subyektləri
- B) borc faizi
- C) borc verilən dəyər
- D) bütün yuxarıda göstərilənlər**

363) Sual:Borcalanı kreditordan fərqləndirən nədir:

- A) hüquqi müstəqillik
- B) kontragentə qarşı vicdanlı münasibət
- C) əlavə resurslara ehtiyacın olması
- D) borc kapitalının istehlak məqsədlərinə istifadəsinin mümkünlüyü**

364) Sual:Kreditin istehlak forması nədir?

- A) kreditin xalq istehlakı mallarının istehsalına verilməsi
- B) müəssisə mağazaya ödəniş təxirə salınmaqla kredit vermişdir
- C) bank ssudası sənaye müəssisəsi tərəfindən istehlak ehtiyaclarına istifadə edilmişdir
- D) fiziki şəxsə avtomobil almaq üçün bank ssudası verilmişdir

365) Sual:Təklif edilən ifadələrdən kreditin funksiyasını ayırın:

- A) optimallaşdırma
- B) kapitalın təmərküzləşməsi və mərkəzləşdirilməsinin sürətləndirilməsi
- C) müvəqqəti azad vəsaitlərin səfərbərliyə alınması
- D) təkrar istehsal

366) Sual:Səhmlərin hansı növləri korporasiyanın kapitalının idarə edilməsində iştirak etmək hüququ verir?

- A) imtiyazlı
- B) adi
- C) adlı
- D) adsız

367) Sual: Maliyyə alətləri anlayışına nələr daxildir:

- A) opsiyonlar, fyuçerslər, svoplar
- B) sertifikatlar, veksellər
- C) istiqrazlar, veksellər
- D) səhmlər, korporativ istiqrazlar, dövlət istiqrazları

368) Sual:Fond birjasında kim qiymətli kağızların məzənnəsinin azaldılması oyunu oynayır:

- A) «buğalar»
- B) «ayılar»
- C) «dovşanlar»
- D) «marallar»

369) Sual: Küçə bazarı qiymətli kağızlar bazarının hansı növünə aid edilir:

- A) ilkin
- B) ikinci
- C) birja
- D) birjadankənar

370) Sual:Səhmdarların ümumi iclasında səs hüququna hansı səhmlər malikdir:

- A) adi
- B) imtiyazlı
- C) adlı
- D) konversiya edilən

371) Sual:Adi səhmlər üzrə dividendin həcmi asılıdır:

- A) səhmdarların ümumi iclasının qərarından
- B) xalis mənfəətdən

- C) səhmdar cəmiyyətinin direktorlar şurasının qərarından
- D) tədavüldəki səhmlərin miqdarından

372) Sual: Yalnız kredit üçün xarakterik olan nədir:

- A) münasibətlərin könüllülyü
- B) istifadəyə görə ödəniş**
- C) münasibətlərin əvəzsiz olması
- D) risqlilik

373) Sual: İstehlak krediti formasını göstərin:

- A) xalq istehlakı mallarının istehsalı üçün kredit verilmişdir
- B) bank ssudası sənaye müəssisəsi tərəfindən təsərrüfat ehtiyaclarına istifadə edilmişdir
- C) məişət texnikası alınması üçün fiziki şəxsə bankdan ssuda verilmişdir**
- D) bank müəssisəyə ssuda vermişdir

374) Sual: Səhm:

- A) mülkiyyət tituludur**
- B) borc öhdəliyidir
- C) bank sertifikatıdır
- D) girov vərəqəsidir

375) Sual: Qiymətli kağızın nominalı ilə onun aşağı düşən kursu arasındakı fərq

- A) pəj
- B) kupəj
- C) ajio
- D) dizajio**

376) Sual: Ödənişi möhlətli olmaqla əmtəələrin topdansaışı qaydasında verilən kredit :

- A) əmtəə kreditilir
- B) ticarət kreditidir
- C) komməriya kreditidir**
- D) bank kreditidir

377) Sual: Kreditin funksiyalarını göstərin:

- A) vaxta qənaət
- B) tədavül xərclərinə qənaət**
- C) kapitala qənaət
- D) xərclərdə qənaət

378) Sual: Borc kapitalının mənbəyi olaraq çıxış edir:

- A) müvəqqəti olaraq lazım olmayan vəsait
- B) müvəqqəti azad pul vəsaitləri**
- C) müvəqqəti artıq miqdarda olan vəsait
- D) müvəqqəti bol vəsait

379) Sual:Borc faizinin sərhədləri nə ilə müəyyən olunur:

- A) təkrarmaliyyələşdirmə dərəcələri ilə
- B) kredit resurslarına olan tələb və təkliflə
- C) borcalanın kredit qabiliyyəti ilə
- D) bankların vergiyə cəlb olunma səviyyəsi ilə

380) Sual:ABŞ-da mərkəzi bank funksiyalarını yerinə yetirir:

- A) Xalq bankı;
- B) Ehtiyat bankı;
- C) ABŞ bankı;
- D) Federal Ehtiyat Sistemi.

381) Sual:Mərkəzi bankın funksiyası banknot buraxılışına inhisardan və ölkədə pul tədavülünün tənzimlənməsindən ibarətdir:

- A) İnformasiya;
- B) Nəzarət;
- C) Vasitəçilik;
- D) Emissiya.

382) Sual:.... siyasətinin aparılması hesabına kommərsiya bankları ilə mərkəzi bank arasındakı pul axınları tənzimlənilir:

- A) Valyuta;
- B) Faiz;
- C) Depozit;
- D) Qiymət.

383) Sual:Mərkəzi bankın minimal ehtiyatlar norması qaldırıldıqda kommərsiya banklarının kredit potensialı ...

- A) Azalır;
- B) Artır;
- C) Dəyişməz qalır;
- D) Həndəsi silsilə ilə qalxır.

384) Sual:Açıq bazar siyasəti mərkəzi bankın qiymətli kağızların alqı-satqısıdır:

- A) Aşağı faizli;
- B) Yüksək faizli;
- C) Sabit faizli;
- D) Faizsiz.

385) Sual:Kommərsiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması siyasətini aparən mərkəzi bank uçot dərəcəsini

- A) Qaldırır;
- B) Endirir;
- C) Dondurur;
- D) Ləğv edir.

386) Sual:Mərkəzi bank tərəfindən məcburi ehtiyatlar normaları kommersiya banklarının məqsədilə təyin edilir:

- A) Kapitalın artırılması;
- B) Likvidliyinin tənzimlənməsi;**
- C) Kredit ekspansiyasının genişləndirilməsi;
- D) Resurs artımının məhdudlaşdırılması.

387) Sual:Açıq bazar əməliyyatları mərkəzi bankın üzrə fəaliyyətidir:

- A) Kommersiya banklarının kreditləşdirilməsi;
- B) Əhalinin kreditləşdirilməsi
- C) Kommersiya banklarının hesablarının azaldılması;
- D) Dövlət qiymətli kağızlarının alqı-satqısı.**

388) Sual:Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının kollegial orqanı və ali idarəetmə orqanı

- A) İdarə Heyətidir;
- B) Bank nəzarəti komitəsidir;
- C) Milli bank şurasıdır;
- D) Direktorlar şurasıdır.

389) Sual:..... Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət məqsədi deyil:

- A) Kredit təşkilatların kreditləşdirilməsi;
- B) Manatın dayanıqlığının təmin edilməsi
- C) Fiziki şəxslərin kreditləşdirilməsi;
- D) Hökumətin kreditləşdirilməsi.

390) Sual:Azərbaycan Respublikası Mərkəzi Bankının nizamnamə kapitalı və əmlakı

- A) Dövlət;
- B) Səhmdar;
- C) Özəl;
- D) Müştərək.

391) Sual:Mərkəzi bankın müştəriləri bir qayda olaraq

- A) İqtisadiyyatın müxtəlif sahələrindən olan müəssisə və təşkilatlardır;
- B) Fiziki şəxslərdir
- C) Yalnız kredit təşkilatlarıdır;
- D) Bütün hüquqi şəxslərdir

392) Sual:Xarici valyutanın alqısı yaxud satqısını keçirməklə mərkəzi bank siyasətini aparır:

- A) Diskont;
- B) Deviz;**
- C) Fond;
- D) Mühafizəkar.

393) Sual:Mərkəzi bank rolunu oynayır:

- A) Ölkənin lizinq mərkəzi;
- B) Müəssisələrin kreditoru;
- C) Trast məməliyyatlarını keçirən bank;
- D) Dövlət xəzinədarı.

394) Sual:Azərbaycan Respublikasının Mərkəzi Bankının kapitalı hesabına formalaşır:

- A) Dövlətin vəsaitləri;
- B) Fərdi şəxslərin ianələri;
- C) Kommersiya banklarının fondları;
- D) Müəssisə və təşkilatların vəsaitləri.

395) Sual:Kredit təşkilatlarındakı yaranmış vəziyyətin qiymətləndirilməsindən ötrü mərkəzi bank onların fəaliyyətini

- A) Tənzimləyir;
- B) Sanasiyalaşdırır;
- C) Lisenziyalaşdırır;
- D) Təftiş edir

396) Sual:Azərbaycan Respublikasında bank fəaliyyəti ilə məşğul olmaqdan ötrü nə tələb olunur:

- A) Mərkəzi Bankın lisenziyası;
- B) Müvəqqəti sərbəst vəsaitlər;
- C) Maliyyə Nazirliyinin lisenziyası;
- D) Milli Məclisin icazəsi.

397) Sual:Qanunvericiliyə görə Fransa bank sistemi

- A) Bir həlqəlidir;
- B) Dörd həlqəlidir;
- C) Üç həlqəlidir;
- D) İki pilləlidir.

398) Sual:İnkişaf etmiş xarici ölkələrin bank sistemlərinin ən səciyyəvi cəhəti mövcud olmasıdır:

- A) Səhmdar kommersiya banklarının;
- B) Dövlət kommersiya banklarının;
- C) Kəndli bankların;
- D) Əmanət təşkilatlarının.

399) Sual:Yaponiya Bankına rəhbərlik edir:

- A) Siyasi Şura;
- B) Əməliyyat şurası;
- C) İcraçı Şura;
- D) Ölkə prezidenti.

400) Sual:Yaponiya bank sisteminin əsas üsürlərindən olan bankları iri biznes və korporasiyalara xidmət göstərir:

- A) Şəhər;
- B) Sənaye;
- C) Regional;
- D) Xarici.

401) Sual:Almaniya qanunvericiliyinə görə Bundesbank

- A) Federal hökumətin bütün göstərişlərinə tabedir;
- B) Federal hökumətin göstərişlərini yerinə yetirməyə deyil;**
- C) Fəaliyyətini federal hökumətlə razılaşıdır;
- D) Yalnız ölkə prezidentinin göstərişlərini icra edir.

402) Sual:İkipilləli bank sisteminin zirvəsində durur:

- A) Klirinq bankları
- B) İnvestisiya bankları;
- C) Borc-əmanət təşkilatları;
- D) Mərkəzi (emissiya) bank yaxud ehtiyat sistemi.**

403) Sual:XX əsrin əvvəllərində İngilis bank sistemi

- A) İkipilləli;**
- B) Üçpilləli;
- C) Dördpilləli;
- D) Təkpilləli.

404) Sual:Bank sisteminin strukturunu müəyyən edir:

- A) Mərkəzi bankın sədri;
- B) Ölkə prezidenti
- C) Kredit təsisatlarının sayı
- D) Konkret ictimai iqtisadi şərtlər.**

405) Sual:Mərkəzi banklar kommərsiya banklarına hüququnun verilməsi yolu ilə meydana gəlmişlər:

- A) Hesablaşmaların aparılması
- B) Banknot emissiyası**
- C) Müəssisə və təşkilatların kreditləşdirilməsi;
- D) Müvəqqəti sərbəst pul vəsaitlərinin toplanması.

406) Sual:Rusiya Dövlət Bankının Bakı bölməsinin (1861-ci il) əsas məqsədi:

- A) kredit bazarına xarici kapitalın axınını sürətləndirmək
- B) əmtəə dövriyyəsinin genişlənməsi və kredit sisteminin inkişafı**
- C) dövriyyədən əlavə pulları yığışdırmaq
- D) müxbir hesabların açılması

407) Sual:Bunlardan hansı üçüncü dünya valyuta sistemidir?

- A) Genuya valyuta sistemi
- B) Bretton-Vuds valyuta sistemi**

- C) Yamayka valyuta sistemi
- D) Paris valyuta sistemi

408) Sual: Qeyri-bank təşkilatlarındakı əmanətlər pul aqreqatlarından hansının tərkibindədir?

- A) M 1
- B) M 2**
- C) M 3
- D) M 0

409) Sual: ikili valyuta sistemi nədir?

- A) qızıl və gümüş pulların nisbəti bazarda müəyyənləşir
- B) qızıl və gümüşün nisbəti dövlət tərəfindən müəyyəndəşir**
- C) gümüşdən pullar qapalı şəkildə kəsilirdi
- D) banknotların tədavülüdür

410) Sual: Monometallizm hansı pul sistemidir?

- A) ya qızıl, yaxud da gümüşdən istifadə olunan sistem
- B) həm qızıl həm də gümüşdən istifadə olunan sistem
- C) hər iki variant düzdür
- D) kağız və kredit pulların tədavülüdür

411) Sual: Pul aqreqatlarından hansı özündə nağd və nağdsız pulları cəmləşdirir?

- A) M 1
- B) M 3
- C) M 4
- D) M 2**

412) Sual: Pul aqreqatlarından hansı özündə nağd və nağdsız pulları və bankın depozitlərindəki vəsaitləri və dövlət qiymətli kağızlarını cəmləşdirir?

- A) M 1
- B) M 2
- C) M 3**
- D) M 0

413) Sual: Paralel valyuta sistemi nədir?

- A) qızıl və gümüş pulların nisbəti bazarda müəyyənləşir
- B) qızıl və gümüşün nisbəti dövlət tərəfindən müəyyəndəşir**
- C) gümüşdən pullar qapalı şəkildə kəsilirdi
- D) banknotların tədavülü

414) Sual: Pulun tədavül qanunu müəyyən edir:

- A) inflyasiyanın səviyyəsini
- B) pul miqdarının həcmi
- C) pulun dövretmə sürətini
- D) M2 pul aqreqatını

415) Sual:Bu standartlardan hansı qızıl monometalizminin növlərindəndir?

- A) qızıl sikkə standartı
- B) SDR standartı
- C) Avro standartı
- D) Ekyu standartı

416) Sual:Pul:

- A) dəyər ölçüsü vasitəsidir
- B) yığım vasitəsidir
- C) hər ikisi
- D) hər üçüdür**

417) Sual:Bretton-Vuds valyuta sisteminin əsasını hansı standart təşkil edirdi?

- A) qızıl deviz standartı
- B) qızıl sikkə standartı
- C) SDR standartı
- D) qızıl və ABŞ dolları standartı**

418) Sual:Paris valyuta sisteminin əsasını hansı standart təşkil edirdi?

- A) qızıl deviz standartı
- B) qızıl sikkə standartı**
- C) SDR standartı
- D) Ekyu

419) Sual:Yamayka valyuta sisteminin əsasını hansı standart təşkil edirdi?

- A) qızıl deviz standartı
- B) qızıl dollar standartı
- C) SDR standartı**
- D) qızıl standartı

420) Sual:Pul aqreqlərindən hansı özündə nağd, nağdsız pulları və maliyyə bazarında dövr edən qiymətli kağızları birləşdirir?

- A) M1
- B) M2
- C) M4**
- D) M0

421) Sual: Pulun funksiyaları

- A) qiymətin bölüşdürücüsüdür
- B) tədavül vasitəsidir**
- C) maliyyə fondlarının yaradıcısıdır
- D) nominal surraqtadır

422) Sual: Bunlardan hansı doğrudur

- A) pul – ümumi ekvivalent əmtəədir
- B) pul insanlar arasında razılaşıdırılmış əmtəədir
- C) hər ikisi
- D) pul dünya puludur

423) Sual: Inflyasiya

- A) qiymət səviyyəsinin düşməsi
- B) pulun alıcılıq qabiliyyətinin qalxması
- C) kağız pulların qiymətdən düşməsi
- D) milli valyutanın bahalaşması

424) Sual: Pulun tədavül qanunu müəyyən edir:

- A) pulun dövretmə sürətini
- B) pul miqdarının həcmi
- C) pulun alıcılıq qabiliyyətini
- D) mal pul aqreqatını

425) Sual: Qızılın dəyərini təsir edir:

- A) qızılın xarici görünüşü
- B) əldə edildiyi məkan
- C) dünyada qızılın miqdarı
- D) tədavüldə olan qızıl sikkələr

426) Sual: Pulun alıcılıq qabiliyyəti

- A) qiymətlərin qalxması ilə artır
- B) artıb azala bilər
- C) hər zaman dəyişməz qalır
- D) sabit qalır

427) Sual: Qiymət artımı dərəcəsinə görə inflyasiya:

- A) balanslaşdırılmış və balanslaşdırılmamış
- B) daxili və xarici
- C) lokal və dünya
- D) gözlənilən, gözlənilməyən

428) Sual: planlı iqtisadiyyatda inflyasiya bir qayda olaraq aşağıdakı hallarda təzahür olunur:

- A) mal və xidmətlər üzrə qiymət artımı, milli valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- B) Mili məhsulların geniş həcmdə xarici məhsullarla əvəz edilməsi
- C) Şok terapiyası və təbii qiymətqoyma
- D) İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi

429) Sual: hiperinflyasiya xarakterizə edilir:

- A) ölkədə sosial-iqtisadi vəziyyətin, pul vahidinin alıcılıq qabiliyyəti və valyuta kurslarının sabitliyi ilə

B) Ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi şəraitində pulun alıcılıq qabiliyyətinin nəzərə çarpmayacaq dərəcədə düşməsi ilə.

C) Pul vahidinin kəskin ucuzlaşması, ödəmə dövriyyəsinin pozulması, ölkədə təsərrüfat əlaqələrinin iflici ilə.

D) Pul vahidinin azacıq ucuzlaşması, ödəmə dövriyyəsində və ölkənin təsərrüfat əlaqələrində uyğunsuzluqların yaranması ilə.

430) Sual: inflyasiyanın pul amilləri müəyyən edilir:

A) iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə, inhisarçı siyasətlə, cəmiyyətdə siyasi qeyri-sabitliklə

B) Dövlət büdcə kəsiri ilə, dövlət borcunun artması ilə, istehsalın artıq kreditləşməsi ilə

C) Yalnız iqtisadiyyatın dollarlaşması ilə.

D) Yalnız iqtisadiyyatın balanslaşdırılmamış quruluşu ilə.

431) Sual: inflyasiyası zamanı ödəmə dövriyyəsində əmtəə kütləsinin məhdud təklifi ilə müqayisədə pul kütləsi artıqlığı yaranır ki, bu da qiymət səviyyəsinin qalxmasına, pulların qiymətdən düşməsinə səbəb olur.

A) Tələb inflyasiyası

B) Təklif inflyasiyası

C) Xərclər inflyasiyası

D) Əmək haqqı inflyasiyası

432) Sual: xaricdə qiymətlərin qalxması ilə əlaqədar baş verən inflyasiya:

A) ixrac inflyasiyası

B) lokal inflyasiyası

C) idxal inflyasiyası

D) daxili inflyasiya

433) Sual: çaparaq inflyasiyada qiymətlərin orta illik artım faizi:

A) 5%-dən 10%-ə kimi

B) 100 %-dən artıq

C) 10 %-dən 50 %-ə kimi

D) 5 %-ə kimi

434) Sual: tələb inflyasiyası üçün xarakterikdir:

A) mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi

B) məcmu tələbin mal və xidmət təklifini üstələməsi

C) əmtəə istehsalının həddən artıq olması

D) ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması

435) Sual: inflyasiyanın ölçülməsi üçün istifadə edilir:

A) Dou-Cons indeksi

B) Ticarət sistemi indeksi

C) Qiymət indeksi

D) Orta əmək haqqı səviyyəsi

436) Sual: inflyasiya dedikdə:

- A) milli pul vahidinin möhkəmlənməsi və ya qiymət səviyyəsinin dəyişməsidir.
- B) Pulların qiymətdən düşməsi, qiymət artımı ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin düşməsi, əmtəə qıtlığı və mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsi.**
- C) Mili valyutanın məzənnəsinin xarici valyutaya nisbətən artması.nın uzun müddət davam etməsi
- D) Pulların alacalaq qabiliyyətinin artmasını, qiymət səviyyəsinin sabitləşməsini, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşmasını xarakterizə edən prosesdir

437) Sual: bir metaldan hazırlanmış pulların dövriyyəsi pul sistemi üçün xarakterikdir:

- A) bimetalizm
- B) kağız dövriyyəsi
- C) monometallizm**
- D) kredit dövriyyəsi

438) Sual: qızıl standartının formalarının inkişaf ardıcılığını göstərin:

- A) qızıl deviz
- B) qızıl sikkə**
- C) qızıl külçə

439) Sual: Kopernik-Qreşema qanunu:

- A) Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətənin müəyyən edildiyi halda yaxşı pullar pis pullar tərəfindən dövriyyədən sıxışdırılır**
- B) Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətənin müəyyən edildiyi halda pis pullar yaxşı pullar tərəfindən dövriyyədən sıxışdırılır
- C) Bazarda məzənnənin formalaşması zamanı pis pulların yaxşı pulları sıxışdırması
- D) Bazarda məzənnənin formalaşması zamanı yaxşı pulların pis pulları sıxışdırması

440) Sual: bimetalizmə hansı valyutə sistemi xasdır:

- A) üzən və sabit valyuta sistemi
- B) ikili və paralel valyuta sistemi**
- C) açıq və qapalı valyuta sistemi
- D) konversiya edilmiş və konversiya edilməmiş

441) Sual: dövlət büdcəsi maliyyə planıdır:

- A) proqnoz
- B) qeyri-mərkəzləşdirilmiş
- C) istiqamətləndirilmiş
- D) direktiv**

442) Sual: hazırda manat təmin edilir:

- A) kommertiya banklarının bütün aktivləri ilə
- B) təsərrüfat subyektlərinin əmtəə qiymətlilərinin ehtiyatları ilə
- C) Mərkəzi Bankın bütün aktivləri ilə**
- D) Dövlət büdcəsinin bütün gəlirləri ilə

443) Sual: bimetalizm və monometallizm tədavülünün pul sistemidir:

- A) kağız pul
- B) kredit pul
- C) metal pul
- D) kağız-kredit pul

444) Sual: iqtisadiyyatın planlı modelində pul sistemi idarə edilirdi:

- A) idarəçiliyin inzibati metodları ilə
- B) iqtisadi metodlarla
- C) təbii yolla
- D) qeyri-mərkəzləşdirilmiş yolla

445) Sual: bimetallizm sistemində paralel valyuta sistemi formasında qızıl və gümüş pulların dövriyyədə nisbəti müəyyən edilirdi:

- A) dövlət tərəfindən
- B) kommersiya bankı tərəfindən
- C) mərkəzi bank tərəfindən
- D) təbii yolla

446) Sual: kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir:

- A) hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka
- B) təsərrüfat subyektlərinə
- C) təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşma-kassa mərkəzlərinə
- D) təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına

447) Sual: iqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir:

- A) inzibati idarəçilik metodları ilə
- B) idarəetmənin iqtisadi metodları ilə
- C) kortəbii qaydada
- D) qeyri-mərkəzləşdirilmiş qaydada

448) Sual: pul sistemi idarə edilir:

- A) qeyri-mərkəzləşdirilmiş qaydada
- B) İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada
- C) Kortəbii.
- D) Yalnız iqtisadiyyatın plan modelində

449) Sual: Qızıl sikkə standartı nəyi nəzərdə tuturdu:

- A) banknotların yüksək həcmli qızıla dəyişdirilməsini.
- B) pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövriyyəsini
- C) Banknotların qızıl külçə standartlı ölkələrin valyutasına dəyişdirilməsini
- D) Eyni vaxtda qızıl və gümüş pulların dövriyyəsini

450) Sual: iqtisadiyyatın bazar modelində mərkəzi bank hökumətə pul vəsaitlərini ... verir:

- A) müəyyən təminat əsasında kreditləşmə qaydasında
- B) Əvəzsiz qaydada

C) Yalnız beynəlxalq maliyyə-valyuta təşkilatlarının zəmanəti olduqda.

D) Heç bir təminat olmadan kredit əsasında

451) Sual: bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir

A) Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi

B) Bütün mal qrupları üzrə inzibati qiymətqoymada

C) İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi

D) Mal və xidmətlərin qiymətinin qalxması, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi

452) Sual: hiperinflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.

A) 5 %-ə qədər

B) 5%-dən 10%-ə qədər

C) 100%-dən yuxarı

D) 10%-dən 50%-ə qədər

453) Sual: gizli inflyasiya xarakterizə olunur:

A) əhalinin ödəmə qabiliyyətinin olmaması ilə

B) ümumi qiymət səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması ilə

C) xüsusi kooperativ sektorda qiymət sabitliyi şəraitində dövlət sektorunda qiymətlərin qalxması ilə

D) iqtisadiyyatda defisit yaranması, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi ilə

454) Sual: bimetallizm dövründə ikili valyuta sistemi qızıl və gümüş pulların nisbəti necə müəyyənləşirdi?

A) kortəbii şəkildə

B) təsərrüfat subyektlərinin razılığı ilə

C) dövlət tərəfindən

D) kommersion bankları tərəfindən

455) Sual: qızıl külçə standartı ... nəzərdə tuturdu:

A) qızıl və gümüş pulların eyni zamanda tədavülünü

B) Banknotların yüksək çəkili qızıla dəyişdirilməsini

C) Banknotların kağız və kredit pullara dəyişdirilməsini

D) Banknotların devizlərə – istənilən miqdarda qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsini

456) Sual: mötədil inflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.

A) 100%-dən artıq

B) 50 %-dən 100%-ə qədər

C) 10%-dən 50%-ə qədər

D) 5%-dən 10 %-ə qədər

457) Sual:xərclərin inflyasiyası əlaqədar yaranan qiymət artımı ilə xarakterizə olunur:

- A) iqtisadiyyatın defisiti, mal və xidmətlərin keyfiyyətinin düşməsi ilə
- B) istehsal amilləri ilə**
- C) dövlət büdcəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə
- D) xalq təsərrüfatının artıq kreditləşməsi ilə.

458) Sual:emissiya mexanizmi dedikdə ... başa düşülür:

- A) ölkənin emissiya mərkəzi və hesablaşma kassa mərkəzi.
- B) Emissiya mərkəzi və ölkənin inkassa xidməti
- C) pulların dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası**
- D) Banknot və xırda pulların kəsilməsi texnologiyası

459) Sual:qızıl deviz standartı nəyi nəzərdə tuturdu:

- A) banknotların yüksək çəkili qızıl külçələrə dəyişdirilməsini
- B) pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövr etməsini.
- C) Banknotların maneəsiz qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsi**
- D) Eyni vaxtda qızıl və gümüş pulların dövr etməsini

460) Sual:ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir:

- A) xarici və milli valyuta ilə
- B) xarici valyutada
- C) yalnız milli valyutada**
- D) beynəlxalq hesablaşma pul vahidi ilə

461) Sual:qiymət indeksi aşağıdakıları əks etdirən göstəricidir.

- A) Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin tamamilə dəyişməsini
- B) Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin nisbi dəyişməsini**
- C) İl ərzində milli valyutanın devalvasiya faizini
- D) Məcmu ictimai məhsulun illik artım tempi

462) Sual:inflyasiya zamanı kapital:

- A) yüksək texnologiya sahəsinə yönəlir
- B) tədavül sahəsindən istehsal sahəsinə keçir
- C) İstehsal sahəsindən tədavül sahəsinə keçir.**
- D) Mənsubiyyətindən asılı omlayaraq sabit fəaliyyət göstərir.

463) Sual:inflyasiyanın qeyri-pul amilləri müəyyən edilir:

- A) yalnız iqtisadiyyatın dollarlaşması ilə
- B) iqtisadiyyatın balanslaşdırılmamış strukturu, siyasi inhisar, cəmiyyətdə siyasi qeyri-stabilliklə.**
- C) Dövlət büdcə kəsiri, dövlət borcunun artması, istehsalın artıq kreditləşməsilə
- D) Yalnız iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə

464) Sual:dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi -

hansı pul sisteminin xarakterik xüsusiyyətidir?

- A) Kağız-kredit pul sistemi
- B) Metal pul sistemi
- C) Bimetallizm pul sistemi
- D) Monometallizm pul sistemi

465) Sual:çaparaq və hiperinflyasiya xarakterikdir:

- A) inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
- B) inkişaf etmiş ölkələr üçün
- C) bütün ölkələr üçün
- D) iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün

466) Sual:proqnozlaşdırılma baxımından inflyasiya:

- A) məhdud və dünya inflyasiyası
- B) mötədil, çaparaq, hiperinflyasiya
- C) balanslaşdırılmış və qeyri-balanslaşdırılmış
- D) gözlənilən, gözlənilməyən

467) Sual:pul sistemi:

- A) pul kütləsinin kupyur quruluşudur
- B) Ölkənin pul tədavülünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır**
- C) Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.
- D) Həm ölkə daxilində, həmçinin ölkədən kənarında nağd və nağdsız ödəmələrin məcmusudur

468) Sual:Kreditin hansı formasında kredit əmtəə (pul) formasında verilir, amma pul (yaxud əmtəə) şəklində qaytarılır:

- A) Maliyyə
- B) Əmtəə
- C) Qarışıq
- D) Pul

469) Sual:Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır:

- A) Əmtəə
- B) Qarışıq
- C) Əmtəə-pul
- D) Pul**

470) Sual:Kreditin aşağıdakı formalarından hansında kredit əmtəə formasında verilir və əmtəə formasında qaytarılır:

- A) Qarışıq
- B) Əmtəə**
- C) Pul
- D) Əmtəə-pul

471) Sual:Kreditin formaları aşağıdakılardan asılı olaraq təsnifləşdirilir

- A) Sahə istiqaməti, kreditləşmə obyektləri, kreditin təminatlılığı
- B) Kreditin müddətliliyi, elə cə də ssudanın xidmət etdiyi təkrar istehsal mərhələsi
- C) Kreditor və borcalan, kreditin sahə yönümü və təminatı
- D) Borc verilən dəyər, kreditor və borcalan, borcalanın məqsədli tələbatı**

472) Sual:Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?

- A) birbaşa
- B) Dolayısı
- C) Gizli
- D) Aşkar**

473) Sual:Kreditin hansı formasında onun bilavasitə borcalana verildiyini göstərin:

- A) Gizli
- B) Aşkar
- C) Birbaşa**
- D) Dolayısı

474) Sual:Borcalanın məqsədli tələbatından asılı olaraq kreditin formalırını (cütlyünü) göstərin

- A) Təminatlı və təminatsız
- B) İstehsal və istehlak**
- C) Müddətli və müddətsiz
- D) Gizli və aşkar

475) Sual:Kreditin hansı formasında o, pul formasında verilir və pul formasında qaytarılır:

- A) Əmtəə
- B) Qarışıq
- C) Əmtəə-pul
- D) Pul**

476) Sual:Ödənilən gəlirlərin xarakterinə görə dövlət istiqrazları:

- A) Uduşlu, faizli
- B) Uduşlu, faizli və əmtəəli**
- C) Əmtəəli, uduşlu və tədavülü olmayan

477) Sual:Dövlət istiqrazları ola bilər:

- A) Daxili və xarici**
- B) Yalnız dövlətlər arasında
- C) Yalnız daxili
- D) Yalnız xarici

478) Sual:Yerləşdirilmə üsuluna görə dövlət istiqrazları ola bilər:

- A) Uduşlu, faizli, əmtəəli
- B) Qısamüddətli və uzunmüddətli
- C) Yazılışlar qaydasında məcburi və sərbəst tədavül edən**
- D) Vərəqəli və vərəqəsiz

479) Sual:... ..kredit forması kredit sövdəsində kreditor sifətində fiziki şəxslərin iştirakına əsaslanır:

- A) Kommersiya
- B) Bank
- C) Lizinq
- D) Mülki**

480) Sual:Bu kredit satılan əmtəələrin ödənişində möhlət qaydasında verilir.

- A) Bank
- B) Kommersiya**
- C) Dövlət
- D) Mülki

481) Sual:... ..kreditinin köməyilə kapitalın iqtisadiyyat sahələri arasında axını baş verir

- A) Mülki
- B) İstehlak
- C) İpoteka
- D) Bank**

482) Sual:... ..kreditinin əhəmiyyəti odur ki, o, istehsalın modernləşməsinə, elmi-texniki nailiyyətlərin istehsalda tətbiqinə imkan yaradır

- A) Lizinq**
- B) Dövlət
- C) İstehlak
- D) İpoteka

483) Sual:... ..kreditinin formasında borcalanlar sifətində fiziki şəxslər, kreditorlar sifətində isə kredit idarələri və ticarət təşkilatları çıxış edir:

- A) İpoteka
- B) Mülki
- C) İstehlak
- D) Kommersiya**

484) Sual:... ..kreditinin köməyi ilə müəssisələr arasında istehsal əlaqəsi möhkəmlənir və əmtəə-material dəyərlilərin yenidən bölgüsü baş verir

- A) Dövlət
- B) Kommersiya**
- C) Bank
- D) Mülki

485) Sual:... ..kreditinin icarə müqaviləsinə əsaslanır və avadanlığın qalıq dəyəri ilə alınması hüququ verir

- A) Lizinq**
- B) Kommersiya
- C) İpoteka

D) Təsərrüfat

486) Sual:... ..kreditinin başlıca təyinatı əhalinin istehlak tələbinin ödənilməsidir

- A) Kommersiya
- B) bank
- C) Lizinq
- D) İstehlak**

487) Sual:Kommersiya kredindən fərqli olaraq lizinq krediti ödənilir:

- A) Yalnız əmtəələrlə
- B) Əmtəələrlə və pulla**
- C) Yalnız pulla
- D) Yalnız istehsal vasitələri ilə

488) Sual:Lizinqin hansı formasında lizinq müqaviləsi müəyyən edilən müddətdən tez pozula bilməz?

- A) Maliyyə**
- B) Operativ
- C) Operativ –maliyyə
- D) Fakultativ

489) Sual:Lizinq kreditinin obyektini kimi çıxış edir:

- A) Əmtəə qiymətliləri**
- B) Pul vəsaitləri
- C) Əmtəə və pul vəsaitləri
- D) Valyuta qiymətliləri

490) Sual:İstehlak krediti əmtəə və xidmətlərin ... dəyərinin ödənilməsi üçün verilir:

- A) Tam
- B) bütün və ya qismən**
- C) Bir hissəsinin
- D) Qoyulan konkret həddən çox olmayaraq

491) Sual:Bank kreditində ssuda faizi ödənilir:

- A) Ssudalar ödənilən anda
- B) Borcalanın bərabər ödənişləri ilə
- C) Bankın verdiyi ssudalardan faizləri tutması yolu ilə
- D) Kreditorla borcalanın razılaşması əsasında istənilən üsulla**

492) Sual:Dövriyyə vəsaitlərinin müvəqqəti çatışmazlığına ... ssudalar verilir:

- A) Uzunmüddətli
- B) Müddətsiz
- C) Bankla müəssisənin blank krediti üzrə razılaşması ilə
- D) Qısamüddətli**

493) Sual:Bank krediti üzrə gəlir nə şəkildə daxil olur?

- A) Borc faizi
- B) Faktor faizi
- C) Lizinq faizi
- D) Əmtənin dəyərinə üstəlik

494) Sual:Bank ssudaları nə ilə təmin olunur?

- A) Zəmanət və himayədarlıqla
- B) Kreditin ödənilməsi riskinin sığortalanması ilə
- C) Yalnız kredit müqaviləsi ilə
- D) Hər şeylə

495) Sual:Adətən investisiya məqsədləri üçün hansı bank ssudaları istifadə edilir?

- A) Qısamüddətli
- B) Ticarət
- C) Uzunmüddətli
- D) Uzunmüddətli

496) Sual:Bank kreditində sövdələşmə obyektini kimi nə çıxış edir?

- A) Pul vəsaiti
- B) İstehsal vasitələri
- C) qiymətli metallar
- D) Əmtəə-material dəyərliləri

497) Sual:Hansı kredit formasında faiz əmtənin qiymətinə daxil olur?

- A) bank krediti
- B) Vətəndaş krediti
- C) Kommersiya krediti
- D) Dövlət krediti

498) Sual:Bank kreditində kreditor sifətində çıxış edə bilər:

- A) Müvəqqəti sərbəst pul vəsaitinə malik olan hər bir kredit-maliyyə idarəsi
- B) Yalnız sığorta və investisiya şirkətləri
- C) Kredit əməliyyatları aparmaq üçün lisenziyası olan kredit-maliyyə təşkilatları

499) Sual:əmtəə formasında verilən kreditin pul şəklində qaytarılması kreditin hansı forması üçün xarakterikdir:

- A) Bank krediti
- B) Kommersiya krediti**
- C) Vətəndaş krediti
- D) Dövlət krediti

500) Sual:Bank kreditində borcalan sifətilə çıxış edirlər:

- A) Ancaq hüquqi şəxslər
- B) Ancaq fiziki şəxslər

- C) Ancaq dövləti təmsil edən orqanlar
- D) Hüquqi və fiziki şəxslər**

501) Sual:Kommersiya krediti üzrə sövdələr nəyin vasitəsilə rəsmiləşdirilir:

- A) Akkreditivlə
- B) Veksellə
- C) İnkasso ilə
- D) Şifahi reallaşma ilə**

502) Sual:... .. kreditlər adətən kreditorlar tərəfindən borcalana qarşı kifayət qədər etibar olduğu halda verilir:

- A) Onkol
- B) Blank**
- C) Gizli
- D) baha

503) Sual:Təxirəsalınmaz ehtiyaclara verilən istehlak kreditində ssuda borclu tərəfindən istifadə oluna bilər

- A) İstehlak məqsədlərinə
- B) İstənilən məqsədlərə**
- C) bağ evlərinin tikilməsinə və yaşayış evlərinin təmirinə
- D) Yalnız mənzil alınmasına və köməkçi ev təsərrüfatının yaradılmasına

504) Sual:Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır:

- A) Kommersiya krediti
- B) Bank krediti**
- C) Vətəndaş krediti
- D) Lizinq

505) Sual:Aşağıdakılardan hansının resursları kommersiya kreditində sövdələşmə obyektinə ola bilər:

- A) Kommersiya banklarının
- B) Satıcı müəssisələrin**
- C) Mərkəzi bankların
- D) istehlakçı müəssisələrin

506) Sual:Kommersiya krediti sövdələşməsinin obyektinə kimi çıxış edir:

- A) Valyuta dəyərliləri
- B) Pul vəsaitləri
- C) Qiymətli kağızlar
- D) Əmtələr və xidmətlər**

507) Sual:Kommersiya krediti bir qayda olaraq ... xarakter daşıyır:

- A) Qısamüddətli
- B) Uzunmüddətli
- C) Müddətsiz**

D) Orta və uzunmüddətli

508) Sual:Kommersiya kreditinin subyektləri kimi çıxış edə bilərlər:

- A) Kommersiya bankları və fiziki şəxslər
- B) Hüquqi və fiziki şəxslər
- C) Təsərrüfat subyektləri
- D) Ticarət təşkilatları və fiziki şəxslər

509) Sual:Kreditin hansı formasında ssuda tərəflərin qarşılıqlı öhdəliklərində nəzərdə tutulmayan məqsədlərə istifadə olunur?

- A) Həqiqi
- B) Birbaşa
- C) Dolayısı
- D) Gizli

510) Sual:Kreditin hansı formasında ssuda borcalan tərəfindən digər subyektlərin avanslaşdırılması (kreditləşdirilməsi) üçün istifadə edilir:

- A) Birbaşa
- B) Aşkar
- C) Gizli
- D) Dolayısı

511) Sual:Kreditin ... kreditin təminatı üçün istifadə edilən təşkilati-iqtisadi əlamətləri daha ətraflı xarakterizə edir:

- A) Funksiyaları
- B) Növləri
- C) Sərhədləri
- D) Rolu

512) Sual:... ..lizinqində müqavilə istənilən vaxt pozula bilər:

- A) Maliyyə
- B) Operativ-maliyyə
- C) Operativ
- D) Ekssendent

513) Sual:Metallizm dövründə milli pul vahidindəki pul metalının çəkisinin məzmunu ... adlanır

- A) dəfinə miqyası
- B) pul miqyası
- C) sərvət miqyası
- D) qiymət miqyası

514) Sual:Sikkələrin kəsilməsi ... aparılır:

- A) sikkə sarayında
- B) pul evində
- C) emissiya mərkəzində

D) xəzinədarlıqda

515) Sual:Sikkənin faktiki çəkisinin nominaldan qanun üzrə fərqlənməsi ... adlanır:

- A) remedium
- B) medium
- C) liqatura
- D) partitura

516) Sual:Qızıl sikkə standartı dövründə tamdəyərli pulların faktiki kütləsi və əyarının qanuni normadan qanuni kənarlaşması ... adlanır:

- A) partitura
- B) medium
- C) remedium
- D) liqatura

517) Sual:Sikkə gəliri həmçinin ... adlanır:

- A) forsaj
- B) kollaj
- C) senyoraj
- D) passaj

518) Sual:Sikkədəki metalın nominal dəyəri ilə bazar qiyməti arasındakı fərqi..... adlanır:

- A) sikkə gəliri
- B) pul gəliri
- C) fiskal gəlir
- D) monetar gəlir

519) Sual:Pulda olan metalın nominal dəyəri ilə bazar dəyəri arasındakı fərq ... adlanır:

- A) monetar gəlir
- B) pul gəliri
- C) fiskal gəlir
- D) sikkə gəliri

520) Sual:Tam dəyərli pullardakı ucuz metallar necə adlanır:

- A) sinekura
- B) siqnatura
- C) liqatura
- D) klaviatura

521) Sual:Sikkələrin kəsilmə hüququ adlanır:

- A) pul reqaliyası
- B) pul hüququ
- C) pul reqatası
- D) emission hüququ

522) Sual:Xırda sikkələr həmçinin adlanır:

- A) billonlu
- B) bifonallı
- C) bimetallı
- D) birkvadratlı

523) Sual:Sikkələrin kəsilmə qaydası ... adlanır:

- A) monetar nizamnamə
- B) sikkə nizamnaməsi**
- C) pul nizamnaməsi
- D) tədavül nizamnaməsi

524) Sual:Metallizm dövründə qızıl və gümüş sikkələr xarakterizə edilir:

- A) tam miqyaslı kimi
- B) tam əsaslı kimi
- C) tam çəkimi kimi
- D) tam dəyərli kimi**

525) Sual:Metallizm dövründə qızıl və gümüş sikkələr ... kimi xarakterizə edilirdi:

- A) tam çəkili
- B) tam əsaslı
- C) tam qiymətli**
- D) tam miqyaslı

526) Sual:Qızılın pul funksiyasını itirməsi ... adlanır:

- A) dematerilizasiya
- B) demonetarizasiya
- C) demonizasiya
- D) demonetizasiya**

527) Sual:Pul mövcudluğunun maddi formasını itirməsi ... adlanır:

- A) pulun destafasiyası
- B) pulun təsnifləşdirilməsi
- C) pulun demonetizasiyası
- D) pulun demonetarizasiyası**

528) Sual:Pulun evolyusiyasının yeni mərhələsi ... adlanır:

- A) mexanikləşdirilmiş pullar
- B) elektrik pullar
- C) mexaniki pullar
- D) elektron pullar**

529) Sual:Pulun evolyusiyasının müasir mərhələsi ... adlanır:

- A) kredit pullar
- B) debet pullar**

- C) uçot pullar
- D) mədaxil pullar

530) Sual:Pulun tarixi evolyusiya dövrlərində birini göstərin:

- A) tratta pullar
- B) yarımmetal pullar
- C) daş pullar
- D) metal pullar**

531) Sual:Pulun tarixi evolyusiya dövrlərində birini göstərin:

- A) ərzaq pullar
- B) məhsul pullar
- C) əmtəə pullar
- D) primitiv pullar

532) Sual:Pul digər əmtəələrə nisbətə ... mövqedə durur:

- A) dəyərin ekvivalent forması**
- B) dəyərin paritet forması
- C) dəyərin bərabər forması
- D) dəyərin təsadüfi forması

533) Sual:Metallizm dövründə pulun yığım vasitəsi ... funksiya kimi əks olunurdu:

- A) tezavrasiya
- B) dəfinə**
- C) paritet
- D) əsasən

534) Sual:Pul təbiətə malikdir:

- A) şey
- B) əmtəə**
- C) əşya
- D) ədədi.

535) Sual:Tədavül vasitəsi kimi puldan istifadə olunur:

- A) öhdəliklərin ödənilməsində
- B) əmək haqqının verilməsində
- C) pərakəndə satışda**
- D) kreditlərin verilməsində

536) Sual:Pul :

- A) ekvivalentdir**
- B) paritetdir
- C) disparitetdir
- D) etiketdir

537) Sual:Pulun funksiyasıdır:

- A) artım vasitəsi
- B) yığım vasitəsi**
- C) azalma vasitəsi
- D) tamamlanma vasitəsi

538) Sual:Pulun funksiyasıdır:

- A) uçot vasitəsi
- B) hesablaşma vasitəsi
- C) tədiyə vasitəsi**
- D) hesablama vasitəsi

539) Sual:Pulun funksiyasıdır:

- A) dəyər ölçüsü**
- B) ehtiyatlılıq ölçüsü
- C) kəsişmə ölçüsü
- D) təsir ölçüsü

540) Sual:Pulun funksiyasıdır:

- A) dünya pulu**
- B) region pulu
- C) milli pul
- D) lokal pul

541) Sual:Pulun funksiyasıdır:

- A) heyvət vasitəsi
- B) təsir vasitəsi
- C) inikas vasitəsi
- D) tədavül vasitəsi**

542) Sual:... kredit pullar sinfinə aiddirlər:

- A) veksəl, banknot, çek və kredit kartı**
- B) çek, varrant, depozit sertifikatı və sikkələr
- C) banknot, çek, depozit və əmanət sertifikatları
- D) veksəl, çek, səhm və istiqrazlar

543) Sual:Təminatlı pul emissiyası ... adlanır:

- A) depozit-çek
- B) sirkulyar
- C) reqression
- D) fidusiar**

544) Sual:Təminatlı pulların dövriyyəyə buraxılması ... emissiya adlanır:

- A) fidusiar**
- B) sirkulyar

- C) reqression
- D) depozit-çek

545) Sual: Qızıl yığıcı ... adlanır:

- A) rezervasiya
- B) tezavvasiya**
- C) transformasiya
- D) destatasiya

546) Sual: Pulun yığıcı vasitəsi kimi çıxış etməsi ... ilə əlaqədardır:

- A) söz ilə iş arasındakı fərq
- B) vaxt ilə zaman arasındakı fərq
- C) sövdələşmələr arasındakı fərq**
- D) forma ilə məzmun arasındakı fərq

547) Sual: Pulun tədiyə vasitəsi kimi fəaliyyət göstərməsi ... ilə əlaqədardır:

- A) istehsal anı ilə istehlak arasındakı fərq
- B) alqı-satqı anı ilə malların istehlakı arasındakı fərq
- C) ödənişin alınma anı ilə pulların xərclənməsi arasındakı fərq
- D) alış-veriş anı ilə tam ödəniş anı arasındakı fərq.**

548) Sual: Pulun tətbiqinin əsas zəruri səbəbidir:

- A) əmtəə istehsalçıların əmlak toplanması
- B) mübadilənin ekvivalenti olması tələbi**
- C) beynəlxalq əmək bölgüsü
- D) ictimai əmək bölgüsü

549) Sual: ... nağd pul nişanələrinin emissiyasına inhisarçı hüququna malikdir:

- A) Maliyyə Nazirliyi
- B) Parlament
- C) Mərkəzi Bank**
- D) kommersiya bankları

550) Sual: Müasir banknotdur:

- A) bankın sadə vekseli
- B) bankın köçürmə vekseli
- C) dövlət qiymətli kağızları
- D) mərkəzi bankın bank biletləri**

551) Sual: Veksel və çekdəki verilmə imzası ... adlanır

- A) krosslaşdırma
- B) konosament
- C) trasslaşdırma
- D) indossament**

552) Sual: Veksel ... borc öhdəliyidir:

- A) təşəbbüссüz
- B) qeyd-şərtsiz
- C) mənasız
- D) danışıqsız

553) Sual: Maliyyə bazarına daxildir: 1. kapitalar bazarı 2. torpaq bazarı 3. qiymətli kağızlar bazarı 4. pul bazarı 5. işçi qüvvəsi bazarı

- A) (1,2,3,4,5)
- B) (1,2,3,5)
- C) (1,2,4)
- D) (1,3,4)

554) Sual: Bank kreditində borclu kimi çıxış edə bilər: 1. hüquqi şəxslər 2. dövlət 3. fiziki şəxslər

- A) (1, 2, 3)
- B) (1, 3)
- C) (1, 2)
- D) (2, 3)

555) Sual: Dövlət kreditinin əlamətidir:

- A) qısamüddətli kreditin fəaliyyətində qısamüddətli qiymətli kağızlardan istifadə olunması
- B) yalnız pul formasında verilmə yox
- C) dövlətin hökmən iştirakı
- D) dövlətin hökmən kreditör rolunda iştirakı

556) Sual: Dasınmaz əmlaka görə uzunmüddətli kreditin növünü göstərin:

- A) ipoteka
- B) kommersiya
- C) veksel
- D) istehlak

557) Sual: Nağdsız hesablaşmalarda istifadə olunan bütün hesablaşma sənədlərindən qiymətli kağız budur:

- A) ödəniş tələbnaməsi
- B) çek
- C) akkreditiv
- D) inkasso tapşırığı

558) Sual: Pul aqreqlarının ayrılmasının əsasında durur:

- A) pul tədavülü qanunu
- B) dövlətin qanun aktları
- C) pul resurslarına olan tələb və təklif
- D) pul alətlərinin likvidlik dərəcəsi

559) Sual: Pay qiymətli kağızları ... :

- A) veksellərdir
- B) səhmlərdir**
- C) istiqrazlardır
- D) bank sertifikatlarıdır

560) Sual:... krediti üzrə faiz əmtənin qiymətinə daxil olur:

- A) kommersiya**
- B) dövlət
- C) mülki
- D) bank

561) Sual:Borc kapitalının sahibi kapitalı borcalana verdikdə:

- A) bu kapitala olan mülkiyyət hüququnu itirir
- B) borc kapitalına mülkiyyət hüququnu itirmir**
- C) mülkiyyət hüququnu borcalanla bölüşdürür
- D) mülkiyyət hüquqlarını zəiflədirir və azaldır

562) Sual:Borc kapitalı ...:

- A) əvəzsiz verilən vəsaitdir
- B) kredit əməliyyatlarının məcmusudur
- C) sahibinə faiz formasında gəlir gətirən pul kapitalıdır**
- D) qısa müddətə verilən pul kapitalıdır

563) Sual:Deflyasiya siyasəti ...:

- A) qiymətlər və əmək haqqı üzərində nəzarətdir
- B) dövlət xərclərinin azaldılması və vergi yükünün artırılmasıdır:**
- C) ödəniş qabiliyyətli tələbin yüksəldilməsidir
- D) ixracat və idxalat üzərində dövlət tərəfindən məhdudiyətlər qoyulmasıdır

564) Sual:Aşağıdakı qiymətli kağızlardan hansı nağdsız hesablaşmalarda hesablaşma sənədi kimi istifadə olunur:

- A) istiqraz**
- B) çek
- C) konosament
- D) warrant

565) Sual:... bu ölkədə pul tədavülünün tarixən təşəkkül tapmış və qanunla möhkəmləndirilmiş formasıdır:

- A) milli pul sistemi**
- B) milli sikkə sistemi
- C) milli ödəniş sistemi
- D) milli hesablaşma sistemi

566) Sual:Müasir pul emissiyası ... xarakterlidir:

- A) qeyri-mərkəzləşdirilmiş**

- B) mərkəzləşdirilmiş
- C) hissələrə bölünmüş
- D) məcburiyyətli

567) Sual:... cari hesab sahibinin göstərilən məbləğin nağd və ya cari hesaba köçürülmə üolu ilə təqdim edənə ödənilməsi barəsində banka yazılı əmridir:

- A) banknot
- B) veksəl
- C) çek
- D) səhm

568) Sual:... borclunun trattanın ödənilməinə razılığıdır:

- A) aksept
- B) aval
- C) indossalaşdırma
- D) krosslaşdırma

569) Sual:Pul vəsaitinin ssudaya verilməsi əsasında əmələ gələn veksəl ... adlanır:

- A) kommersiya
- B) xəzinə
- C) dostluq
- D) maliyyə

570) Sual:... vekseli borclu tərəfindən yazılır:

- A) sadə veksəl
- B) maliyyə vekseli
- C) köçürmə vekseli
- D) özəl veksəl

571) Sual:Vekselin növünü göstərin:

- A) sadə veksəl
- B) elementar veksəl
- C) ilkin veksəl
- D) təkrar veksəl

572) Sual:Pul tədavülü qanununa əsasən tədavülə lazım olan pulun miqdarı pulun dövriyyə sürəti ilə ... mütənasibdir:

- A) tərs
- B) düz
- C) dolayı
- D) qeyri-müəyyən.

573) Sual:Kredit pulları emissiyasının əsas kanallarından birini göstərin:

- A) təsərrüfatın bank kreditləşdirilməsi
- B) bank qarantiyası

- C) bank akseptləri
- D) bank kapitalı

574) Sual:Klassik banknot ... təminatına malik idi:

- A) veksel və qızıl
- B) veksel və gümüş
- C) fond və real
- D) real və saxta

575) Sual:Kapitalın hansı forması həmişə pul formasında olur:

- A) sənaye kapitalı
- B) ticarət kapitalı
- C) maliyyə kapitalı
- D) borc kapitalı

576) Sual:... vekseldən həqiqi pullar əvəzində tədavül vasitəsi kimi istifadə edilməsinə imkan verir:

- A) mücərrədlik
- B) mübahisəsizlik
- C) tədavül edilmək
- D) qısamüddətlik

577) Sual:Sonradan satılmaqla pul əldə edilməsi məqsədilə şəxslərin bir-birinə yazdıqları veksel ... adlanır:

- A) dostluq
- B) mübaliğəli
- C) kommersiya
- D) sadə

578) Sual:əmtənin kreditlə alqı-satqısı əsasında meydana gələn veksel ...vekseli adlanır:

- A) kommersiya
- B) maliyyə
- C) xəzinə
- D) dostluq

579) Sual:... müəyyən pul məbləğinin üçüncü şəxsə və ya təqdim edənə ödənilməsi haqqında kreditörün əmridir:

- A) köçürmə vekseli
- B) sadə veksel
- C) maliyyə vekseli
- D) özəl veksel

580) Sual:Vekselin növünü göstərin:

- A) köçürmə vekseli
- B) ötürülən veksel
- C) daşınma vekseli

D) keçici veksəl

581) Sual: Öhdəliyin əmələgəlmə səbəbindən asılı olmayaraq borclunun veksəl üzrə ödəniş etməli olmasını ... əmələ gətirir:

- A) mücərrədliyi
- B) mübahisəsizliyi
- C) tədavülü
- D) qısamüddətli olması

582) Sual: Listinq – bu:

- A) qiymətli kağızların fond birjasında ticarətə buraxılması prosedurudur
- B) fond birjası üzvlərinin siyahısıdır
- C) səhmlərinin birjada satıldığı firmaların siyahısıdır
- D) səhmlərin kotirovkasıdır

583) Sual: Kreditin funksiyasını qeyd edin:

- A) yenidən bölüşdürmə
- B) risqli
- C) sosial
- D) bərabərləşdirici

584) Sual: Borc kapitalı aşağıdakı formada olur:

- A) əmtəə
- B) pul və əmtəə
- C) istehsal, pul və əmtəə
- D) daim pul formasında olur

585) Sual: Qiymətdən çox düşmüş pul vahidinin ləğv edilməsi və yeni pul vahidinin tətbiqi prosesi necə adlanır:

- A) devalvasiya
- B) denominasiya
- C) restavrasiya
- D) nullifikasiya

586) Sual: İnflyasiy anın bu növü ölkədə iqtisadi fəallığın stimulyatoru kimi baxıla bilər:

- A) mülayim inflyasiya
- B) hiperinflyasiya
- C) çaparaq inflyasiya
- D) gizli inflyasiya

587) Sual: Səhm və istiqraz arasındakı fərq ondadır ki, istiqraz:

- A) emitentin borc öhdəliyidir
- B) daha gəlirli qiymətli kağızdır
- C) bir neçə dəfə satıla bilər
- D) daha risqli qiymətli kağızdır

588) Sual:Borc kapitalının hərəkət forması kimi çıxış edir:

- A) kredit
- B) büdcə fondları
- C) kommersiya bankı
- D) tərənəm əmlak

589) Sual:Bank krediti verilir:

- A) yalnız əmtəə formasında
- B) yalnız pul formasında**
- C) pul və əmtəə formasında
- D) virtual şəkildə

590) Sual:Avadanlıqlar alışı üçün bir müəssisənin digər müəssisəyə veksəl yazması ilə şərtlənən kredit forması hansıdır:

- A) kommersiya krediti**
- B) istehlak krediti
- C) bank krediti
- D) təsərrüfatlararası kredit

591) Sual:Pul tədavülünün prinsipləri ondan ibarətdir ki:

- A) mal (əmtəə) dövriyyəsi pul kütləsi ilə məhdudlaşmalıdır
- B) pul kütləsi dövlət tərəfindən məhdudlaşdırılmalıdır, əmtəə dövriyyəsi isə heç nə ilə məhdud edilməməlidir
- C) pul kütləsi əmtəə dövriyyəsinin tələbatı ilə məhdudlaşdırılmalıdır
- D) pul kütləsi dövlət maliyyəsinin tələbləri ilə məhdudlaşdırılmalıdır

592) Sual:İstehsal sferasında əmtəələrin möhlətlə realizasiyasında ... krediti əsas rol oynayır

- A) Bank
- B) Kommersiya**
- C) Dövlət
- D) İpoteka

593) Sual:Məhsul istehsalı və satışının fasiləsizliyinin təmin olunmasında kreditin roluirəli gəlir

- A) İstehsal fəaliyyətinin kortəbii xarakterindən
- B) Təsərrüfat subyektlərinin istehsal etdikləri məhsulu sata bilmədiklərindən
- C) Dövlət müəssisələrinin büdcədən kifayət qədər maliyyələşdirilməməsi
- D) Cari pul gəlirləri və xərclərinin uyğun gəlməməsi**

594) Sual:Qaytarılmaq, müddətlilik və ödəməlik kreditin rolunun yüksəldilməsinə imkan verir:

- A) İnflyasiya proseslərinin tənzimlənməsində
- B) Pul dövriyyəsinin fəaliyyətinin təmin edilməsində
- C) İstehsalın genişləndirilməsində
- D) Resurslardan qənaətcil istifadəsində**

595) Sual:İnflyasiya şəraitində kreditin rolu özünü onun köməyi ilə ... tənzimləməsində göstərir:

- A) Əhalinin tədiyə qabiliyyətli tələbin
- B) Əhalinin tədiyə qabiliyyətli tələbin**
- C) Təsərrüfat subyektlərinin borc vəsaitlərinə olan tələbatının
- D) Ölkənin qızıl ehtiyatının həcmnin

596) Sual:Beynəlxalq kreditlər ... görə kommərşiya, maliyyə və arama kreditə bölünür:

- A) Növünə
- B) Verilmə texnikasına
- C) Təminatına
- D) Təyinatına**

597) Sual:Beynəlxalq kredit verilir:

- A) Yalnız sərbəst dəyişdirilən valyuta ilə
- B) Kreditör ölkənin, borcalanın ölkəsinin, üçüncü ölkənin valyutalarında və beynəlxalq pul vahidlərində**
- C) Ancaq kreditör ölkənin valyutasında
- D) Ancaq beynəlxalq pul vahidlərində

598) Sual:Ssuda (borc) faizi müvəqqəti istifadəyə verilən dəyərin dir?

- A) Diskont
- B) Qiyməti**
- C) Aksept
- D) Paritet

599) Sual:Ssuda (borc) faizinin mövcud olmasının zəruri bazası:

- A) Maliyyə münasibətləri
- B) Kredit münasibətləri**
- C) Pul münasibətləri
- D) Sığorta münasibətləri

600) Sual:Borc faizi kimdən kimə gedir?

- A) Kreditordan borcalana
- B) Borcalandan kredit qarantıya edənə
- C) Qarantıya edəndən zəmanətçiyə
- D) Borcalandan kreditora**

601) Sual:Borc faizlərinin hesablanması və alınması qaydası müəyyən edilir:

- A) Kredit əqdi tərəflərinin razılaşması ilə
- B) Bazardakı şəraitlə kortəbii olaraq
- C) Mərkəzləşdirilmiş qaydalarda
- D) Kredit əqdinin başa çatmasında**

602) Sual:Borc faizinin daha çox inkişaf etmiş forması:

- A) Bank
- B) Lizinq
- C) Kommersiya
- D) Faktor

603) Sual:Borc faizinin ödənilməsi ... fərqləndirici xüsusiyyətidir:

- A) Sığortanın
- B) Pulun
- C) Kreditin
- D) Maliyyənin

604) Sual:İnflyasiya zamanı ssuda faizi:

- A) Aşağı düşür
- B) Dəyişməz qalır
- C) Yüksəlir
- D) Mərkəzi bankın kreditləri üçün müəyyən etdiyi dərəcədə yuxarı keçməməlidir

605) Sual:Məhsulun maya dəyərinəssudalar üzrə ödənişlər daxil edilir:

- A) Uzunmüddətli
- B) Qısamüddətli**
- C) Vaxtı keçən ssudalar
- D) Müddəti uzadılan

606) Sual:əsas fondların çoxaldılması üçün kreditin tətbiqi kreditin ... rolunu göstərir:

- A) İnflyasiya proseslərinin tənzimlənməsindəki
- B) Təsərrüfat subyektlərinin büdcə maliyyələşdirilməsindəki
- C) İstehsalın genişləndirilməsindəki
- D) Tədavüldəki pul kütləsinin tənzimlənməsindəki

607) Sual:Borc (ssuda) faizi ödənildikdə ona oaln mülkiyyət:

- A) Müvəqqəti olaraq borcalandan kreditora keçir
- B) Borcalandan kreditora keçir**
- C) Kreditordan borcalana keçir
- D) Meydana çıxmır və verilmir.

608) Sual:Bazar iqtisadiyyatına keçilməklə kreditin sərhədləri:

- A) Məhdudlaşır
- B) Genişlənir**
- C) Dəyişməz qalır
- D) Mərkəzi bank tərəfindən müəyyən olunur və tənzimlənir

609) Sual:Real faiz dərəcəsi nədir?

- A) İnflyasiya tempi çıxılmaqla nominal faiz dərəcəsi
- B) LIBOR dərəcəsinin səviyyəsi
- C) Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi

D) Nominal faiz dərəcəsi məbləği ilə inflyasiya tempi

610) Sual: Beynəlxalq kreditin fərqləndirici xüsusiyyəti:

- A) Sövdələşmədə hər hansı bir dövlətin mütləq iştirakı
- B) Sövdələşmədə Beynəlxalq valyuta fondunun mütləq iştirakı
- C) Borc alan və borc verənin müxtəlif ölkələrə mənsub olması
- D) Sövdələşmədə hər hansı bir dövlətin Mərkəzi bankının iştirakı

611) Sual: Borc vəsaiti hesabına artıq ehtiyatların yaradılması kreditin ... kreditin verilməsi deməkdir

- A) Bol
- B) az
- C) Plan üzrə
- D) Bərabər

612) Sual: Kreditin rolu xarakterizə olunur:

- A) Onun maliyyə və sığorta münasibətləri ilə qarşılıqlı əlaqəsi səviyyəsi ilə
- B) Borcalanların ucuz kreditlər alınmasında maraqları ilə
- C) Onun tətbiqi nəticələri və onlara nail olmaq metodları ilə
- D) Bankların resurslarının olması və əhəlinin ödəniş qabiliyyəti ilə.

613) Sual: Kreditin ... sərhəddi tələb edir ki, borc vəsaitlərinə olan tələbatın zəruri həhmi müəyyən edilsin

- A) Keyfiyyət
- B) Kəmiyyət**
- C) İstehsal
- D) İstehlak

614) Sual: İstehsal xərclərinə kredit verilməsində aparıcı rol oynayır:

- A) Kommersiya krediti
- B) Dövlət krediti
- C) bank krediti
- D) İstehlak krediti

615) Sual: Bazar iqtisadiyyatına keçilməklə kredit münasibətlərinin sferası:

- A) Məhdudlaşır
- B) Genişlənir**
- C) Dəyişməz qalır
- D) Maliyyə münasibətlərinə çevrilir

616) Sual: Məhsul istehsalı və satışı prosesinin fasiləsizliyi kreditin tətbiqi ilə təmin olunur:

- A) Dövlət və kommersiya
- B) İstehlak və bank
- C) Kommersiya və bank
- D) Kommersiya və istehlak

617) Sual: ... sferasında kreditin rolu ondan ibarətdir ki, onun köməyi ilə tədavülə pul daxil edilir və tədavüldən götürülür:

- A) Sığorta münasibətləri
- B) Maliyyə münasibətləri
- C) İstehsal və istehlak
- D) Pul dövriyyəsi**

618) Sual: Kreditin rolu onun hansı proseslərə təsirində meydana çıxır:

- A) Məhsul istehsalı, realizasiyası və istehlakı, pul dövriyyəsi sferası
- B) Məhsul istehsalı və realizasiyası, pul tədavülü sferası
- C) Məhsul istehsalı və ssuda fondunun bölüşdürülməsi
- D) Əmtəə-pul resurslarının istehsalı və istehlakı**

619) Sual: İqtisadiyyatın planlı modelində ... krediti əsas rolu oynamışdır:

- A) Lizing
- B) İpoteka
- C) Kommersiya
- D) Bank**

620) Sual: İkipilləli bank sistemində kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi əsasən metodları ilə baş verir:

- A) İcbari;
- B) İnzibati
- C) Dolay iqtisadi**
- D) Əməli.

621) Sual: funksiyası bank fəaliyyətinin təmin edilməsi üçün əsasdır:

- A) Əmanət məsləhətçisi
- B) Veksel investoru;**
- C) Sərbəst vəsaitlərin səfərbər edilməsi;
- D) Hesablaşmalarda vasitəçi

622) Sual: Bank sistemi üsürlərin məcmusudur:

- A) Pərakəndə;
- B) Tam eyni olan;
- C) Qarşılıqlı əlaqəli;**
- D) Təsadüfi.

623) Sual: Kommersiya bankı

- A) Maliyyə nazirliyinin struktur bölməsidir;
- B) Qızıl-valyuta ehtiyatlarının saxlancıdır
- C) Hesablaşma və kreditləşmədə vasitəçi**
- D) Hökumətin maliyyə agentı

624) Sual: Bankın hüquqi statusunu müəyyən edəq nədir?

- A) Bank qanunvericiliyi;
- B) Mərkəzi bank;
- C) Ölkə prezidenti
- D) Ölkə parlamenti

625) Sual:.... görə dövlət, səhmdar, kooperativ, özəl və qarışıq bankları fərqləndirirlər:

- A) Mülkiyyət formasına;
- B) Ərazi əlamətinə;
- C) Əməliyyatların xarakterinə
- D) Fəaliyyət miqyaslarına

626) Sual:.... banklar öz müştəriləri üçün bütün bank xidmətlərini yerinə yetirir:

- A) İxtisaslaşmış;
- B) İnnovasiya;
- C) Universal;
- D) Depozit.

627) Sual:Banklar.... görə universal və ixtisaslaşmış banklara bölünürlər:

- A) Xidmət sferasına
- B) Əməliyyatların xarakterinə;**
- C) Fəaliyyət miqyaslarına
- D) Funksional təyinatına

628) Sual:Mərkəzi bankın pul-kredit siyasətini müstəqil apara bilməsi bank sisteminin durumda olmasına dəlalət edir:

- A) Müvazinətini itirmiş;
- B) Tənzimlənməyən;
- C) İdarə edilən;
- D) Asılı.

629) Sual:Bank sisteminin başlıca xüsusiyyətlərinin biri onun tipli olmasıdır:

- A) Qapalı;
- B) Açıq;
- C) Qapalı
- D) Yarımaçıq.

630) Sual:SSRİ-də bank sistemi mövcud idi:

- A) Birpilləli;
- B) İkipilləli;
- C) Üçpilləli;
- D) Çoxpilləli.

631) Sual:İqtisadiyyatın şəraitində bank sistemi fəal inkişaf edir:

- A) Depressiv
- B) Böhranlı;

- C) Yüksələn;
- D) Hiperinflyasiya.

632) Sual:.... görə emissiya, depozit və kommertiya banklarını fərqləndirirlər:

- A) Təşkilati formasına;
- B) Əməliyyatlarının xarakterinə;
- C) Filialların sayına;
- D) Funksional təyinatına.

633) Sual:Bazar tipli bank sistemi bölüşdürücü bank sistemindən fərqləndirən nədir:

- A) Bankların mülkiyyət formalarına məhdudiyətlərin qoyulması;
- B) Bankların mülkiyyət formalarının eyniliyi;
- C) Yalnız dövlət banklarının fəaliyyətinin mümkünlüyü;
- D) Bankların mülkiyyət formalarının müxtəlifliyi.

634) Sual:Azərbaycanın müasir bank sistemi tiplidir:

- A) Bazar;
- B) Keçid;
- C) Bölüşdürücü;
- D) Mərkəzləşmiş.

635) Sual:İqtisadiyyatın inzibati-amirlik idarəetmə sistemi şəraitində bank sistemi fəaliyyət göstərirdi:

- A) Bazar;
- B) Bölüşdürücü;
- C) Keçid;
- D) Dəyişkən.

636) Sual:Aşağıdakılardan hansı bank sisteminin ünsürü deyil:

- A) Mərkəzi emissiya bankı;
- B) Bank əməliyyatlarının keçirilməsinə lisenziyası olan qeyri-bank kredit təşkilatı;
- C) Kommertiya bankı
- D) Xəzinədarlıq.

637) Sual:Milli bank sistemi məcmusudur:

- A) Beynəlxalq kredit təşkilatlarının;
- B) Ölkədaxili kredit təşkilatlarının və onların arasındakı qarşılıqlı əlaqələrin;
- C) Emissiya banklarının və lizinq şirkətlərinin;
- D) Ölkədə pul tədavülünün təşkilinin forma və metodlarının.

638) Sual:Məbədlərin rolu onunla müəyyənləşirdi ki, onlar kimi çıxış edirdilər:

- A) İcmaların və dövlətin sığorta fondu;
- B) Xeyriyyə təşkilatları;
- C) Dövlətin təqaüd fondu;
- D) Dövlət təşkilatları

639) Sual:.... məbədlərin ilk pul əməliyyatları olmuşlar:

- A) Uçot;
- B) Hesablaşma;
- C) Saxlama;
- D) Mübadilə.

640) Sual:Bu və ya digər ölkənin digər ölkələrin valyuta öhdəlik və tələblərinin nisbətini əks etdirən balans necə adlanır?

- A) tədiyə
- B) ticarət
- C) idxal
- D) hesablaşma

641) Sual:Bir ölkənin başqa bir ölkəyə valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?

- A) ixrac
- B) tədiyə
- C) hesablaşma
- D) ticarət

642) Sual:Valyuta daxil olmalarının valyuta ödənişlərinə nisbətən artması, tədiyə balansında hansı vəziyyəti izah edir?

- A) passiv
- B) balanslaşdırılmış
- C) taraz
- D) aktiv

643) Sual:Tədiyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- A) balans aktiv olduqda
- B) balanslaşdırılmış olduqda
- C) passiv olduqda
- D) ixrac yönümlü olduqda

644) Sual:Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə tədiyə balansının neçə bölməsi var?

- A) 8
- B) 10
- C) 5
- D) 12

645) Sual:Tədiyə balansının saldosu müəyyən edilərkən, onun maddələri hansılara bölünür?

- A) milli və xarici iqtisadi
- B) əsas və balanslaşdırılmış
- C) daimi və mövsimi
- D) müqaisəli və tamamilə

646) Sual: Valyuta ödənişləri valyuta daxil olmalarından artıq olduqda tədiyə balansının vəziyyəti necə olur?

- A) aktiv
- B) balanslaşdırılmış
- C) tarazlaşmış
- D) passiv**

647) Sual: gəlir və xərclərin gündəlik dəyişən nisbətini əks etdirən balans nəyə əsasən tərtib edilir?

- A) hər hansı bir tarixə görə
- B) hər hansı bir dövrə görə
- C) hər hansı bir mühitə görə
- D) hər hansı bir müddətə görə

648) Sual: Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir?

- A) balans passiv olduqda
- B) ölçülmüş olduqda
- C) balanslaşdırılmış olduqda
- D) aktiv olduqda**

649) Sual: Tədiyə balansının saldosunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur?

- A) əsas
- B) ləğv edilmiş
- C) balanslaşdırılmış
- D) mövsimi

650) Sual: Tədiyə balansının saldosuna bir başa təsir edən əməliyyat hansı maddədə əks olunur?

- A) balanslaşdırılan
- B) əsas**
- C) mövsimi
- D) dəyişilən

651) Sual: Kredit münasibətlərinin struktur elementləri hansılardır?

- A) Kreditor və borcalan
- B) Borc verilən dəyər və kreditin məqsədi
- C) Kreditor, borcalan və borc verilən
- D) Kreditor, borcalan və kreditin məqsədi

652) Sual:kreditlər hökumətlər arası razılaşmaya əsaslanır:

- A) Dövlət
- B) Dövlətlərarası**
- C) Beynəlxalq
- D) Kommersiya

653) Sual:Kreditin kapital kimi hərəkətini fərqləndirən nədir?

- A) Qaytarılmaq
- B) Təminatlıq
- C) Ödənclik
- D) Məqsədli istifadə

654) Sual:Kredit iqtisadi kateqoriya olaraq özünün mahiyyətini göstərir:

- A) Möhlət bitdikcə ödənilmədə
- B) Ödənişə möhlətdə etibarın olmasında
- C) Ödənişdə möhlət faktının olmasında
- D) Ödənişə möhlət verilməsində təminatın olmasında

655) Sual:Kredit münasibətlərində borc verilən dəyərə olan mülkiyyət:

- A) Kreditordan borcalana müvəqqəti keçir
- B) Kreditordan borcalana keçir
- C) Borcalandan müvəqqəti olaraq kreditora keçir
- D) Ssuda faizi çıxılmaqla borcalandan kreditora keçir

656) Sual:Kreditin funksiyaları xarakterə malikdir:

- A) Subyektiv
- B) Obyektiv**
- C) Direktiv
- D) Süni verilən

657) Sual:Kreditin qanunlarının əlamətləri ibarətdir:

- A) Subyektivçilik, direktivlik, planlılıq, konkretlik
- B) Kortəbiiilik, zərurilik, əhəmiyyətlik, obyektivçilik, ümumilik
- C) Ümumilik, mücərrədlik, idarə edilməzlik, konkretlik, obyektivlik
- D) Zərurilik, əhəmiyyətlik, obyektivlik, konkretlik**

658) Sual:Coğrafi cəhətdən bir-birindən aralı olan kreditor və borcalan arasında dəyərin yenidən bölünməsi üçün xarakterik cəhət ... bölgüdür:

- A) Sahələrarası
- B) Sahədaxili
- C) Çoxsahəli
- D) Ərazilər arası**

659) Sual:Kreditin funksiyaları elə bir kateqoriyadırki, o, ...

- A) Yalnız ərazicə dəyişir
- B) Dəyişməzdir
- C) Statikdir
- D) Dəyişəndir**

660) Sual:Praktiki olaraq hər bir anda kredit öz mahiyyətini ... açıqlayır:

- A) Bir və ya bir neçə funksiyası ilə**

- B) Bütün funksiyaları ilə
- C) Yalnız bir funksiyası ilə
- D) Öz funksiyalarını yerinə yetirmədən

661) Sual:Kreditin yenidən bölüşdürmə funksiyası vasitəsilə yenidən bölüşdürülür:

- A) Yalnız əmtəə-material dəyərliləri
- B) Ölkənin bütün maddi sərvətləri**
- C) Yalnız pul vəsaitləri və valyuta dəyərliləri
- D) Yalnız pul vəsaitləri

662) Sual:Kreditin yenidən bölüşdürmə funksiyası hansı dəyərin yenidən bölüşdürülməsidir:

- A) İstehsal prosesində olan
- B) Yaradılmaqda olan
- C) Müvəqqəti azad olan**
- D) İstehsal prosesində yaradılan

663) Sual:Müəssisələr sahə banklarından kredit alarkən dəyərin hansı yenidən bölgüsü baş verir:

- A) Ərazilər arası**
- B) Sahələr arası
- C) Sahə daxili
- D) Büdcə

664) Sual:Kreditləşdirmə mexanizminin ilkin elementləri nədir?

- A) Kreditin qanunları**
- B) Funksiyaları
- C) Prinsipləri
- D) Əlamətləri

665) Sual:Bir təsərrüfat sahəsini təmsil edən kreditorun başqa sahənin borcalanına kredit verməsi dəyərin necə yenidən bölüşdürülməsini göstərir?

- A) Ərazilərarası
- B) Sahələr arası**
- C) Sahə daxili
- D) Büdcə üsulu

666) Sual:Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır:

- A) İstənilən maliyyə
- B) İstənilən pul
- C) Ancaq kredit**
- D) Kredit və sığorta

667) Sual:Kreditin ... tamın xarici aləmlə qarşılıqlı münasibəti kimi çıxış edir:

- A) Qanunları
- B) Prinsipləri
- C) Funksiyaları**

D) Rolu

668) Sual:Kreditin prinsipləri kreditin ... irəli gəlir:

- A) Qanunlarından
- B) Funksiyalarından
- C) Sərhədlərindən
- D) Rolundan

669) Sual:Qaytarılmaq kreditin ... ?

- A) Prinsipidir
- B) Mahiyyət xüsusiyyətidir
- C) Funksiyasıdır
- D) Roludur

670) Sual:Kreditin resurs mənbələri kimi çıxış edir:

- A) Yalnız xüsusi vəsaitlər
- B) Yalnız cəlb edilən
- C) Xüsusi, cəlb edilən və borc verilən
- D) Xüsusi və cəlb edilən

671) Sual:Kreditin ümumi xüsusiyyəti və əsası nədir?

- A) Ödəncilik
- B) Qaytarılmaqlıq
- C) Məqsədli təyinat
- D) Təminatlılıq

672) Sual:Tədiyə balansında nə zaman aşağıdakı tədbirlər həyata keçirilir: ixracın stimullaşdırılması və idxalın tarazlaşdırılması, xarici kapitalın cəlb edilməsi və kapitalın daşınmasının məhdudlaşdırılması

- A) balans kəsirli olduqda
- B) aktiv olduqda
- C) müsbət olduqda
- D) carı vəziyyətdə olduqda

673) Sual:Kredit sövdələşməsində verilmə obyektini kimi ... dəyər çıxış edir:

- A) İstehlak
- B) Pul
- C) Əmtəə
- D) Borc verilən dəyər

674) Sual:Tədiyyə balansında olan səhflər və boşluqlar maddəsi nəyi ifadə edir?

- A) dəyər üzrə barter dəyişmələrini
- B) ölkələr arasında kliring hesablaşmalarının həcmi
- C) balans tərtib edilən zaman buraxılmış qeyri-dəqiqliklər
- D) qısa müddətli kapitalın nəzərdə tutulmayan dövriyyəsi

675) Sual:Kreditdə aşağıdakılar daimi sabit olaraq qalır:

- A) Sərhədlər
- B) Rol
- C) Funksiyalar
- D) Təminatlıq**

676) Sual:Kredit - kredit sövdəsi iştirakçılarının aşağıdakı tələbini ödəyir

- A) Daimi
- B) Müvəqqəti**
- C) Kortəbii
- D) Təsadüfi

677) Sual:Kredit münasibətlərində dəyər, pul münasibətlərindən fərqli olaraq:

- A) Qarşılıqlı hərəkət etmir
- B) Ümumiyyətlə hərəkət etmir
- C) Yalnız əmtəə formasında hərəkət edir
- D) Qarşılıqlı hərəkət edir**

678) Sual:Kredit aşağıdakı halda reallığa çevrilir:

- A) Borcalanın əlavə pul vəsaitinə ehtiyacı əmələ gəldikdə
- B) Dövlət iqtisadiyyatın inkişafında maraqlı olduqda
- C) Kredit münasibətləri iştirakçılarının - kreditor və borcalanın maraqları uyğun gəldikdə
- D) Kreditorunda müvəqqəti vəsait əmələ gəldikdə**

679) Sual:Müvəqqəti azad pul vəsaitlərinin olması və pul vəsaitlərinə tələb... münasibətləri vasitəsilə həll edilir:

- A) Maliyyə
- B) Kredit**
- C) Pul
- D) Kooperativ

680) Sual:Kreditin iqtisadi əsası kimi çıxış edir:

- A) Maliyyə münasibətləri
- B) kapital dövriyyəsi və dövranı**
- C) Pul münasibətləri
- D) Pulun dəyəri və istehlak dəyəri

681) Sual:Kommersiya bankları funksiyasını yerinə yetirir:

- A) Dövlətin emissiya mərkəzi;
- B) Banklar bankı
- C) Vəsaitlərin depozitlərə toplanılması
- D) Hökumətin bankiri.**

682) Sual:..... əməliyyatları hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin banklar və başqa kredit

təşkilatları tərəfindən cəlb edilməsi əməliyyatlarıdır:

- A) Trast;
- B) İnvestisiya
- C) Kredit;
- D) Depozit.**

683) Sual:Yerinə yetirilən əməliyyatların xarakterinə görə banklar bölünür:

- A) Filialsızlara və çoxfiliallılara;
- B) Universal və ixtisaslaşmış;**
- C) Regional, regionlararası, milli və beynəlxalq;
- D) Dövlət, səhmdar, kooperativ, özəl və qarışıq.

684) Sual:Funksional təyinatına görə banklar bölünür:

- A) Emissiya, depozit və kommertiya;
- B) Universal və ixtisaslaşmış
- C) Regional, regionlararası, milli və beynəlxalq;
- D) Kiçik, orta, iri, bank konsorsiumlara və banklararası birliklərə.

685) Sual:Kommertiya banklarının əməliyyatları onların təzahürüdür:

- A) Mahiyyətinin
- B) İqtisadiyyatdakı rolunun
- C) Təşkilati-iqtisadi quruluşunun;
- D) Funksiyalarının əməli**

686) Sual:Kommertiya bankının hansı mülkiyyət formasında yaradılmasına baxmayaraq, onlar

- A) Hökumətdən asılıdır;
- B) Müstəqildir;**
- C) Prezidentə hesabat verməlidir;
- D) Mərkəzi bankın idarə heyyyəindən asılıdır.

687) Sual:Avropa Yenidənqurma və İnkişaf Bankı yerləşir:

- A) Parisdə;
- B) Londonda;**
- C) Romada;
- D) Sürixdə.

688) Sual:Kommertiya bankının kassa əməliyyatları

- A) Qiymətli kağızların alqısıdır;
- B) Zəmanətlərin verilməsidir;
- C) Nağd pulların qəbulu və verilməsidir;
- D) Veksellərin uçotudur.

689) Sual:Kommertiya banklarının əməliyyatları müştərilərə borc vəsaitlərin verilməsi ilə əlaqədardır:

- A) Kredit;
- B) Hesablaşma;
- C) Kassa;
- D) Trast.

690) Sual: Azərbaycan bank qanunvericiliyi ilə kommertiya banklarına qadağandır:

- A) Veksellərin diskontu;
- B) Fiziki şəxslərin kreditləşdirilməsi;
- C) Müştərilər arasında hesablaşmaların təşkili;
- D) İstehsal fəaliyyəti.

691) Sual: Azərbaycan bank qanunvericiliyi ilə kommertiya banklarına hüququ verilir:

- A) Üçüncü şəxslərdən öhdəliklərin pul formasında icraedilməsi tələbnamələrini almaq;
- B) İstehsalat fəaliyyəti ilə məşğul olmaq;
- C) Milli pul vahidinin alıcılıq qabiliyyətinin sabitliyinin dəstəklənməsi;
- D) Son instansiya kreditörü qismində çıxış etmək

692) Sual: Kommertiya bankının kredit əməliyyatları ilə əlaqəlidir:

- A) Müştərilərə pul vəsaitlərin əvəzsiz ötürülməsi;
- B) Qaytarılma müddətini müəyyən etmədən vəsaitlərin ötürülməsi;
- C) Bank zəmanətlərinin verilməsi;
- D) Qaytarılma şərti ilə borcalana vəsaitlərin verilməsi.

693) Sual: Kommertiya bankının passiv əməliyyatlarına aiddir:

- A) Hüquqi şəxslərin hesablaşma və cari hesablarına vəsaitlərin cəlb edilməsi;
- B) Kreditlərin verilməsi
- C) Müştərilərin hesablaşma-kassa xidmətləndirilməsi;
- D) Qiymətli kağızların alqısı

694) Sual: kommertiya bankının funksiyasıdır:

- A) Mərkəzi bankın kreditləşdirilməsi
- B) Müştərilərin hesablaşma-kassa xidmətləndirilməsi;
- C) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət.
- D) Banknot emissiyası;

695) Sual: Azərbaycan bank qanunvericiliyinə əsasən kredit təşkilatına ilə məşğul olmaq qadağandır:

- A) Kreditləşdirmə fəaliyyəti;
- B) Müştərilərin hesablaşma-kassa xidmətləndirilməsi;
- C) Ticarət fəaliyyəti;
- D) Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması.

696) Sual: Kommertiya bankların aktivlərinin tərkibinə daxildir:

- A) Bankların verdiyi kreditlər;
- B) Ehtiyat fondlarının vəsaitləri;

- C) Maddi həvəsləndirmə fondları;
- D) Depozitlər.

697) Sual:Kommersiya bankı funksiyasını yerinə yetirir:

- A) Hökumətin kassiri
- B) Kredit vasitəçisi;**
- C) Bank nəzarəti orqanı
- D) Son instansiya kreditoru.

698) Sual:..... əməliyyatları resurs bazasının formalaşdırılması məqsədilə bankların vəsait cəlb etmək əməliyyatlarıdır:

- A) Aktiv;
- B) Passiv;**
- C) Komisyon-vasitəçilik
- D) Trast.

699) Sual:Mülkiyyət formasına görə banklara bölünür:

- A) Universal və ixtisaslaşmış banklara;
- B) Regional, regionlararası, milli və beynəlxalq banklara
- C) Dövlət, səhmdar, kooperativ, özəl və qarışıq banklara;**
- D) Kiçik, orta, iri, bank konsorsiumlara və banklararası birliklərə

700) Sual:Müasir kommersiya bankları xidmət göstərir:

- A) Müəssisələrə, təşkilatlara, əhaliyə;**
- B) Yalnız əhaliyə və mərkəzi banka;
- C) Yalnız müəssisələrə və təşkilatlara;
- D) Yalnız müəssisələrə, təşkilatlara və mərkəzi banka.